

Qüdsiyyə Qəmbarova  
(Məmmədəya)



Nəsimi şeirində  
SÖZ ün  
hikmətləri

*Qüdsiyyə Qəmberova (Məmmədova)*

*Nəsimi əsirində  
SÖZ ÜN  
hikmətləri*

*Azərbaycan Milli Elmlər Akademiyası  
Nəsimi adlına Dilçilik İnstitutunun Elmi  
Şurasının 21 oktyabr 2009-cu il 6 sayılı  
protokoluna əsasən çap olunur.*

**«Elm və Təhsil»  
Bakı-2009**

Redaktor:

*Filologiya elmləri namizədi*  
*Səadət Şixiyeva*

Ön söz, tərtib və lügət filologiya elmləri namizədi  
Qüdsiyyə Qəmberovamindir.

Rəyçi:

Filologiya elmləri namizədi, dosent  
*Ataəmi Mirzəyev*

Filologiya elmləri namizədi  
*Gülərə Əmirova*

Qüdsiyyə Qəmberova (Məmmədova)

Nəsimi şeirində SÖZ ün hikmətləri.  
Bakı, «Nurlan», 2009. – 104 sah.

Kitabda İmadəddin Nəsiminin sözə bir alim və bir şair kimi münasibəti araşdırılır. SÖZ ün elmi-fəlsəfi və bədii qiyamati seçilmiş beytlərdə təcəssüm olunur. Şərq aləmində Nəsimi şəxsiyyətinə və yaradıcılığınə böyük marağın olmasını nəzərə alıb nümunələri həm də ərəb əlifbası ilə verməyi lazımlı bildik.

4602000000

*Qrifli nəşr*

N - 098 - 2009

© «Elm və Təhsil» nəşriyyatı, 2009

XIU - XU əsr

Azərbaycan ədəbiyyatının  
dahi şairi Seyid İmadəddin

Nəsiminin anadan

olmasının 640

illiyinə həsr olunur.





## *Söz mistisizmi tarixinə ekskurs*

Nəsimiyəm bu gün  
bilənlərə mən  
  
Bilmayənlərə  
müşkilatıləyəm.

Azərbaycan türklərinin şeir tarixində fikir dünyasının zənginlik və mürəkkəbliyi ilə xüsusi bir mövqeyə malik Seyyid İmadəddin Nəsimi sözdən ustalıqla istifadə bacarığı yaşadığı yüzillikdən etibarən yüksək dəyərləndirilmiş, ən ali epitetlərə layiq görülmüşdür. Fikrini yalnız sözün müstəqim və məcazi mümkün anamları ilə deyil, həm də hərf və rəqəm qarşılıqlarından yararlanmaqla ifadə edən Nəsiminin bu fərdi üslubu həm İslami Şərq şeri ənənələrindən, həm də təmsilçisi və təbliğatçısı olduğu hürufilik təriqətindən qaynaqlanırı.

Şərqi şerində uzun ömürlülüyü ilə diqqəti cəlb edən, olduqca geniş yayılmış, və bir çox fəlsəfi, irfani və poetik düşüncələrin ideya qaynağı olan səs, söz, hərf və say mistisizminin həqiqi dəyərini müəyyənləşdirmək üçün onun İslami şərə gelişinədək hansı mərhələlərdən keçdiyini və bəşərin düşüncə tarixindəki yerini bilmək gərəkdir. Tarixi əski çağlardan, “bəlkə də insanların sehri inanclarından başlayan” (Abdulbaki Gölpinarlı, 100 Soruda Türkiye'de Mezhepler ve Tarikatlar, Kum: “Ensariyan” yayınevi, 1991, s. 147) səs, söz, hərf və say mistisizmi əski misirlilər və kəldanilərin dini-mistik, yunanların fəlsəfi, cahilliyyə dövrü ərəblərinin ədəbi, yəhudi və xristian mütəfəkkirlərinin dini-fəlsəfi görüşlərində müxtəlif səviyyələrdə yer almış, islam mütəfəkkirlərinin dini-fəlsəfi və ədəbi düşüncələrini istiqamətləndirmisdır. Mistisizmin bu sahəsi ilk önce mifoloji və dini, daha sonrakı

dövrlərdə elmi (riyaziyyat, tibb, astrologiya), ədəbi və başqa sahələrə nüfuz etmişdir.

Ezoterizmle bağlı məsələ və motivlərin diqqətlə incələnməsi bu təlimin əsaslandığı səs, söz, hərf və say mistisizminin əslində çox əski dövrlərdən etibarən bəşər övladına məxsus düşüncə tərzi olduğunu göstərir. Bu mürəkkəb problemin araşdırılması nəticəsində belə bir qənaətə gəldik ki, ilk önce səs və söz mistisizmi, daha sonralar hərf və say mistisizmi formalaşaraq inkişaf etmişdir.

Mistisizmdə səs, söz, hərf və sayların mənşeyinin, adətən, qeyb aləmi ilə əlaqələndirilməsi müşahidə edilir və hər şeyin – kainat və insanın yaradılışının səs və ya sözün vasitəsi ilə meydana çıxması bildirilir. Qaynaq və araşdırılardan mistisizmdə səsin, bir qayda olaraq, söz dəyərində olması bəlli olur. Hz. İnayət Xanın qeyd etdiyi ki, yaradılış prosesinin bəyanında tarixin

bütün dövrlərində bütün mistiklər, bütün peyğəmbərlər və dünyanın bütün mütəfəkkirləri birinci yeri səsə vermişlər. (Hz. İnayət Xan. Mistisizm zvuka, Moskva, Sfera, 1997, s. 158) Hz. İnayət Xanın “Səs mistisizmi” adlı çox dəyərli əsərində xüsusi vurğulanmış əsas istiqamət bu təlimdə səsin sadəcə boş, heç bir anlam ifadə etməyən səs deyil, konkret bir informasiyanı ifadə edən, mənaya məlik bir səs-söz olmasıdır. Ümmüyyətlə, mistisizmdə çox zamarı söz məhiyyəti olaraq, səs isə təzahür olaraq görünür. Səs hər hansı bir varlığın təzahür şəkili və mövcudiyyyətinin göstəricisidir. Bu mistisizmdə səsin bütün şəkilləri – aktiv və passiv variantları da nəzərə alınmışdır. Belə ki, səs mistisizmi insana məxsus səs, söz, nitq və sükut (dilsizlik dili), aydın ifadə və qarışiq nitq, kainatda mövcud olan duyulan və duyulmayan səslər, rəng, işıq və musiqini də əlaqəli şəkildə ehtiva etməkdədir.

Riyaziyyat, musiqi və səs mistisizmini məntiq və ezoterik biliklər vasitəsi ilə çulğasıdır. Pifaqorun təlimi bunun qabarıq bir örnəyidir. Bu da çox maraqlıdır ki, ilk mistik, ilahi və insani özəlliklərin sintezi olaraq qəbul olunan Hermesə müxtəlif ənənələrdə çeşid-çəsidi ad və funksiyalar verilsə də, onun bir neçə özünəməxsusluğunu dəyişməz olaraq qalmaqdadır. Bunlardan biri də onun söz və musiqi ilə əlaqəsidir.

Nitqin yuxarıda xatırlatduğumuz şəkil-lərindən hər birindən orta çağ təsəvvufi divan şərində bəhs edilmişdir və bu düşüncə çeşidli məzmun və anlayışların yaranmasına əlverişli fikri şərait yaratmışdır. Xüsüsilə Mövlana, onun təsiri ilə Yunus Əmrənin şeirlərində, hürufilikdə, bu cərəyanın təsiri ilə Nəsimi və onun ədəbi nüfuz çevrəsində bu məsələlər əsas mövzulardan olmuşdur.

Qeyd etməliyik ki, mifoloji, dini, fəlsəfi, elmi və ədəbi sahələri ehtiva edən bu

mistisizmde sözün səs, hərf və say qarşılıqları ilə əlaqəsi, sintezi, birinin digərinin yerində istifadəsi görünür.

Ümumiyyətlə, səsin kainat və insanın yaranışında yaradıcı güc olaraq mövcudiyəti ədəbi mətnlərdən önce dini və fəlsəfi ədəbiyyatda – hermetik mətnlər, hindlilərin müqəddəs kitabları, antik fəlsəfə, səmavi kitablarda gözə çarpmışdır. Çox əski hermetik əsərlərdən birində Tanrıının (Hermes) tələffüz etdiyi üç hərfdən yaranan səs yaranışın əsas səbəbi olaraq təqdim edilir. Eyni mətndə bu səsdən böyük bir Tanrıının yarandığı bildirilir. Həmin səsin söz olmayaq, üç hərfin birləşməsinin məhsulu olması diqqətimizi cəlb etdi: “İAO”. Mətndə bu hərflərdən hər birinin ayrı-ayrı sözlərin üstüortülü ifadəsi olması nəzərə çatdırılır. Bu motiv Qurandakı “qısaldılmış hərflər” və ya “kəsik hərflər” adı ilə tanınan hürufi-müqəttadan fəlsəfi əsərlər və təsəvvufi şeir-

lərdə çeşidli anlamlar çıxarılması, ayrı-ayrı hərflərin müəyyən və ilahi mənşəli sözlərin simvolik qarşılığı olması kimi islami mühitdə çox geniş yayılmış bir ənənəni xatırladır. Ayrı-ayrı hərflərin gizli və ilahi sırrın bu aləmdəki təzahürü olmasına bağlı zehni əməliyyatların təriqət şərində, xüsusilə hürufilik, əlevilik-bəktaşılık və bu təriqətlərdən təsirlənən çevrələrdə çoxsaylı örnəyinə rast gəlirik. Hətta hürufilikdə tək-tək hərf-lərin müəyyən sözlərin qarşılığı olaraq istifadəsi də hürufi-mukattanı xatırladır və eyni etiqaddan qaynaqlanır. Təbii ki, bu paralelləri xatırlatmaqdə məqsədimiz hermetik mətnlərin islami təriqət şerinin birbaşa qaynağı olduğunu iddia etmək deyildir. Sadəcə analoji təzahür və bəşərin zehni əməliyyatlarında ortaç cəhətlərə örnək olaraq bunları vurgulamaq istədik.

Yuxarıda qısaca bəhs etdiyimiz əski Hermetik mətndə hətta mələklərin palçıq-

dan yapılmış insanın cismindən gələn səs-dən qorxması da bu səsin Tanrı tərəfindən insanın cisminə qoyulmuş ali bir varlığın gözə görünməz dənəsi olması ilə əlaqələndirilməkdədir. ([www.portalus.ru/modules](http://www.portalus.ru/modules))

Görüldüyü kimi, bu mətndə islami təsəvvuf şərində çox geniş yayılmış bir motivin, yəni səs – nəfəs və ruh əlaqənin çox əski bir örnəyinə rast gəlirik. Mətndə sözsəsin torpağa baxılaraq tələffüz edildiyi və oradan Tanrı və insanın yaranması barədə söylənənlər də diqqəti çəkir. Çünkü islami ənənəyə görə, nəfəs-ruh torpaqdan düzəlmüş bədənə üfrülmüşdür (Quran, "Hicr", 29).

Maraqlıdır ki, yaranışla bağlı bu mifik təsəvvürler səmavi kitablarda da inikasını tapmışdır. İlk səmavi kitab Tövratın ilk cümlələrində yaranış barədə belə deyilir: "Allah dedi: "İşiq olsun" və işiq oldu". Fredi Bollaqın doğru müşahidə etdiyi kimi, bu kitabda "Tanrı filan hərəkəti etdi və kai-

nat yarandı fikri deyil, "dedi", yəni sözlə yaratdı fikri ifadə olunmuşdur". (Fredi Bollaq. İmya Allaha i çislo 66, Moskva, "Belo-vodye", 2003, s. 26) Görüldüyü kimi, yaranış prosesi hər hansı düşüncə və hərəkətlə deyil, yaradıcı Sözlə əlaqələndirilmişdir.

Tövratda Allahın Hz. Musaya görünməyərək, onunla yalnız səs-söz vasitəsi ünsiyyət qurması bir neçə dəfə vurgulanır. (Tövrat, "Çıxis", fəsil: 19, 18-19) Məsələn, Tövratda Musa peygəmbərin Allahla səhbəti<sup>1</sup> üçün vasitəçi olan alovlanan, ancaq yanmayan bir koldan gələn səs – sözü de xatırında bilərik. İslam ilahiyyatçılarından müşəbbihlər isə Allahın nitqini Musa Peygəmbərin zəncirin tərpənirkən çıxardığı səs kimi eşitdiyini bildirirlər (aş-Şaxristani, Kniqa o reliqiyax i sektax, Moskva, "Nauka", 1984,

<sup>1</sup> Tevrat'a güre, Allah'la defalarca sohbet eden arkadan güre bilməsti.

s. 101; L.İ. Klimoviç. Kniqa o Korane, eñ proishojdenii i mifoloqii, Moskva, İzdatelstvo politiçeskoy literaturi, 1988, s. 25).

Səmavi kitablardan İncildə də söz mistisizminin açıq ifadəsinə və sözün ilahi mənşəli olması ilə bağlı fikrə rast gəlirik:

“<sup>1</sup>Başlangıcdə Söz vardı. Söz Tanrı ilə birlikdə idi və Söz Tanrı idi.<sup>2</sup> Başlangıçda O, Tanrıyla birlilikdə idi.<sup>3</sup> Hər şey Onun vasitəciliyi ilə var oldu, var olan heç bir şey Onsuz olmadı. ...<sup>14</sup> Söz insan olub aramızda yaşıdi”.

Yuhənnanın İncilinin kəlamin ali məqamının təsviri ilə başlayan bu ilk cümlələri elmi ədəbiyyatda Hürufiliyin düşüncə qaynaqlarından sayılır.

Yaradıcılıq qabiliyyəti aid edilən Sözə “Kon” (“Ol”) ifadəsi şəklində Quranda bir neçə ayədə rast gəlirik (“Bəqərə”, 117; “Ali-İmrən”, 47; “Məryəm”, 35; “Yasin”, 83; “Mümin”, 67) və bu ifadə ilə Allahın

bir işin olmasını istəməsi və o işin dərhal olması bildirilir (Ethem Cebecioğlu. Tasavvuf Terimleri ve Deyimleri Sözlüğü, Ankara, “Rehber”, s. 420). Hz. İnayət Xana görə ismi-əzəm də sözün mistik doktrini baxımından izah edilməlidir. (Göstərilən əsəri, s. 268)

İslamı ənənədə sözün funksiyası yalnız ilkin səbəb məqamı ilə hüdudlanır, onun mistik qaynaqlı olmasına üstüortülü səkilde Quranda da işarələr vardır. “O, arzusuna görə də danışmaz” (Nəcm, 53/3) Hədislərdən birində deyilir: “Gerçəkdən də söz söylemədə sehr vardır”.

Istər təsəvvufi, istər də dünyəvi seirdə ərəb hərfəri əsasında əlifba və əbcəddən qaynaqlanan hərf və rəqəm simvolları da geniş yayılmışdır. Bu genişliyi ilk önce Qu-ran, onun təfsir və təvilləri, bunlardan qaynaqlanan ədəbi və fəlsəfi düşüncələr istiqamətləndirirdi, daha sonralar – XIV yüzil-



likdən etibarən bu fikri axına hürufilik düşüncəsi də əlavə olundu və hərflərlə bağlı mülahizələrdə artıq bu təlimin birbaşa və ya dolayısı ilə təsiri görülməyə və axtarılmağa başlandı. Hürufilik görüşləri Azərbaycan, Türkiyə, İran, Mərkəzi Asiya və Hindistanda yaranmış ədəbiyyat üzərində dərin bir təsir buraxdı. Bu simvolların yayılması və ədəbi-fəlsəfi fikirdə özünə geniş bicimdə bir yer etməsində Seyid İmadəddin Nəsiminin şerinin təsir gücü ilə inkar olunmazdır. Bildirməliyik ki, hürufiliklə bəzi fikri əlaqələri olan qələndərilik, nəqşbəndilik, nemətullahilik, qızılbaşlıq, xəlvətilik və onun şöbələrindən rövşənilik, gülşənilik, niyazılık (misrilik) kimi təriqətlərin təmsilçilərinin də bu prosesdə yaxından iştirakları olmuşdur. Bununla belə, Seyid Nəsiminin çəsidi epitetlər, dini-mistik və fəlsəfi funksiyalar verməklə şerin və fəlsəfi düşünəcənin təməl daşına çevirdiyi Söz heç bir söz

ustasının bu qədər diqqət mərkəzində durmamışdır desək, yanılmarıq. Həm mənsub olduğu hürufilik təriqəti, həm islami qənaətlər, həm İslami Şərq şəri ənənələri, eləcə də öz fitri şairlik istedadından qaynaqlanan bu fərdi xarakterli özəllik Nəsimi şərində qabağıq və aparıcı mövqedə olmasına seçilir.

Filologiya elmləri namizədi Qüdsiyyə Qəmbərovanın (Məmmədova) oxuculara təqdim olunan bu tərtibində sevgi və həssaslıqla Nəsiminin türkçə divanında yer alan Sözə aid epitet, funksiya və anlamları ən incə məqamlarındanadək inikasını tapmış və dəyərləndirilmişdir. "Söz mülkünün sultani" (M.İbrahimov) Nəsiminin sözlə bağlı təxəyyül zənginliyi və biliklərinin genişliyini nümayiş etdirən bu kitabın oxucuları söz sehrinə salacağı, könülləri Nəsimi sözünün işığı ilə nurlandıracağına ümid edirik.

Bu gün də səmimi, canlı və təbii biçimli ifadə tərzı ilə düşündürən, sevdirən,

heyrətləndirən, təlqin edən, duyğularını bölüşən Nəsimi özü də ən ince nüanslarını adək bələd olduğu söz gözəlinin (“kəlami-mövzun” (Füzuli)) heyranı və tərənnümçüsüdür. Qüdsiyyə Qəmbərovanın təqdim etdiyi seçmələr onun bu sevgisinin poetik göstəricisi və təzahürləridir.

Səadət ŞİXIYEVA,  
filologiya elmləri namizədi



## Ön söz

A zərbaycan ədəbi dili və ədəbiyyatı tarixin-  
də bütövlükdə XIV əsr Nəsiminin tekce  
«Söz» qəzəli ilə təmsil oluna bilər.

Seyid İmaddədin Nəsimi anadilli yazılı ədəbiyyat tarixində *Söz* ü dəyərləndirən ilk sənətkardır. Nəsimi *Söz* ü bir canlı varlıq kimi qəbul etmiş və onun kamil bədii tərifini vermişdir. Şairin yaradıcılığında *Söz* ün mənşeyindən başlayaraq, əbədiyyat qazanmasına qəderki mərhələləri sistemli şəkildə canlandırılmışdır.

Nəsiminin şeirlərində bu fəlsəfi prosesin istiqaməti belə bir ardıcılıqla gedir: 1) *Söz* ün yaranışı; 2) *Söz* ün qiymətinin dərk olunması; 3) Sənətkarın *Söz* ü münasibəti; 4) *Söz* ün məqsədi; 5) *Söz* ün şeirə çevrilməsi; 6) Şairlik istedadı; 7) Şairin mükafatı.

Dünya sivilizasiyası tarixində möcüzəvi maddi-mədəniyyət nümunələri olduğu kimi, mənəviyyat abidələri də mövcuddur.

Əsl həqiqətdə isə Şərq aləmi hər iki mədəniyyətin əzəli və əbədi *Vətəni* dir.

Sözün bu məqamundan artıq pak ruhu ulu Tanrıya qovuşmuş, ezip müəllimim, professor Samat Əlizadənin nurlu xatirəsinə dərin ehtiramla yad edərək, onun Nəsimi möcüzəsinə verdiyi zəngin dəyərlərdən birini nümunə götürürəm: «XIV əsrin böyük Azərbaycan şairi Nəsiminin sənət dünəysi ilə üz-üzə durarkən, özünü ümman kimi dərin idrakin və səma kimi zəngin xəyalın vəhdətindən yaranmış, sehrli bir məbədin astanasında hiss edirən» (3, 59).

Bəli, Şərqiñ Söz dahliləri Söz sarayları, Söz məbədləri, Söz qəsrləri ucałmışlar.

Sözdən imarət quran şailər sırasında, gözümüz önündə hələ ki, Şeyx Nizamidən sonra Seyid Nəsiminin əzəmeti canlanır.

Bu fikir şairin istər Söz ə xüsusi qəzel həsr etməsində, istərsə də Söz barədə dürlü hikmət söyləməsində özünü təsdiq edir.

Nəsimi Söz ə ən əvvəl, alim, sonra isə şair mövqeyindən yanaşır. Şairin nəzərində Söz ün elmi tutumu onun bədii qiymətini müəyyən edir.

Nəsimi Söz ü, hər şeydən əvvəl, Ulu Tanrıının hökmünə bağlayır.

*Söyləyən həqdir mənim dilimdə hər dəm, yoxsa mən  
Çar ənasirdən mürəkkəb bilisənү əbkəməm.*

(2, 295)

\* \* \*

*Nitqi-Allah mənəm ki, zatiləyəm,  
«Vəhdəti-laşərik» sıfatılıyəm.*

(2, 430)

Nəsimidə *Söz* anlayışı *Dil* ə bərabər tutulur – o həm ünsiyyət vasitəsi, fikrin ifadə forması kimi nitq mənasını, həm də milli-mənəvi sərvətlərin ən alisi məzmununu verir.

Bəs Tanrı hökmü olan *Söz* ə şair necə müraaciət edir?

Nəsimi öz şeirlərində *Söz* ün onlarla sinonimi-ni işlətmüşdür: *cavab*, *quş dili*, *nitq*, *dili-agah*, *əlfazi-Nəsimi*, *gövhər*, *lafzi-səkərbar*, *dürri-Ədən*, *can*, *abi-heyvan*, *dil*, *şeir*, *hikmət*, *məntiq*, *kəlam*, *hədís*, *lügət*, *lisən* və s.

Nəsimiyə görə, *Söz* «can»dır, «aliyü asiman-məkan»dır, «könlüldə kan»dır, «xalıqı-cahan»dır, «kəndi-kənduyə tərcümən»dır, «müstəxan»dır, «ərsü kürsi»dır, «lövhü qələm»dır, «çar üsnür»dır, «nöh asiman»dır, «zahirü batin»dır, «əvvəlü

axır»dır, «aşkaravü həm nihan»dır, «üquli nəsəb edən isbat»dır, «İsiyi-pak»dır, «ədəmi-Əhməd, Mehdiyi-sahibüzzəman»dır, «fəzəlli-qeybdandır», «bigirandır», «qabili-kimya»dır, «möcüzə»dır, «incədən incə»dır, «xoş nəsihat»dır, «dəryayı-mühitü-kövnü məkan»dır, «cümə Quran»dır, «ruhi Qüds»dır və s.

Bir sözlə, *Söz* dünyanın yaranış səbəbi, bəşəriyyətin haqqı bəyan etmə vasitəsidir:

*Əlfazi-Nəsimi gör nə candır  
Dəryayı-mühitü kövnü kandır.*

(2, 556)

Başqa bir beytdə isə *Söz* -həqdən gələn kəlamdır:

*Həqdən gələn kəlamin möcüzdüür, ey Nəsimi,  
Sənsən ki, küntü kənzin əsrarınə bəyansan.*

(2, 385)

*Sözü* söyləyən də insandır, dinləyən də. Bu mənada insanların dərkətmə səviyyəsi şair üçün çox əhəmiyyətlidir:

*Ey Nəsimi, gövhəri xərc eyləmə,  
Olmayınca müştəri cananımız.*

(2, 77)

Nəsimiyə görə, şairin daxili dünyasını yalnız söz sərrafı olan arif insan duyub-dərk edə bilər. Nadanlar və cahillər qiymətli *Söz* ün qədrini bilməz:

*Ey Nəsimi, satmagil sən cahilədürri- Ədən,  
Cahilü-nadan nə bilsin qiyməti-dürdanayı.*

(2, 93)

Şair onun sözünü eşidən ariflərin kamilləşməsini sədəfin inciyə çevriləməsi prosesi ilə müqayisə edir:

*Qulağı arifin ta kim, Nəsiminin sözün dirlər,  
Sədəf tək inculər ağzı dolar dürri-şahivarindən.*

(2, 156)

Əlbəttə, qiymətli *Söz* ün sahibi olmaq qüdrəti ulu Yaradının öz bəndəsinə ən böyük hədiyyəsidir. Şair Tanrıının ona bəxş etdiyi bu istedəda görə daim sükr edir:

*Sükr edərəm ilahimə hər nəfəs, ey Nəsimi kim,  
Əhli-kəmalə məntiqin rəhməti-zülçələlidir.*

(2, 217)

Nəsimi bu ilahi töhfəni ağılı sahiblərinə Allahın böyük rəhməti kimi qəbul edir.

Şairin qənaətinə görə özünü yaxşı anlayıb dərk edə bilməyənlər hikmətli *Sözün* qiymətini bilməz lər:

*Kim ki, bilməz özünü, bilməyə pirlər sözünü,  
Kəndisin anlamayan bilmədi hər kar nədir.*  
(2, 327)

Dahi şair həm də *Söz* əhlinə qarşı diqqət və hörmət etməyin xoş nəticəsini insanlara izah edir:

*Qafıl olma əhli-dillər söhbətindən bir zaman,  
Əhli-dillər söhbətindən şöleyi-iman bitir.*  
(2, 334)

Sözsüz ki, bu nəsihətin bir səbəbi olmuşdur. Cünki şair ətrafında həqiqi arısların olmamasından gileylenir:

*Arifi-həq istərəm söz tamiya aləmdə kim,  
Söylərəm məqsudımı, ta ol verə gerçək cavab.*  
(2, 21)

Görünür ki, verdiyi yüzlərə sualı müqabilində alacağı bir düzgün və dürüst cavabin həsrəti şairi çox intizarda qomyuşdur. Bu bigənəlikdən qurtarmağın ən doğru çıxış yolunu da mübariz şair özü tapır:

*Dur, Nəsimi, sözünü töhfə üçün bəhrə ilət  
Kim, onun diqqətinə dürr ilə mərcan susadı.*  
(2, 109)

Nəsimi *Söz* ə və şeirə əvvəlcə etik, sonra estetik istiqamətlərdən yanaşır. Bu məsələdə də bir fəlsəfi qanunauyğunluq gözlənilir. Başqa sözlə, *Söz*, şeir yalnız əxlaqi formalasdırıldıqdan sonra estetik zövq mənbəyi ola bilər. Bir sözlə, şeir ancəq kamillik mərtəbəsinə yetişmiş arif insanlara zövq-səfa bağışlayır.

Bəli, gözel şeir son nəticədə mükəmməl zövqlü və ali əxlaqlı *İnsan* yetişdirir. Bu böyük məqsədə nail olmaq yolu isə təhsildən, savadlanmadan keçir:

*Cün qırı qarın qiymətin mənidə bildim kim, nədir,  
Kafurə döndü qarımız, həm ənbər oldu qirimiz.*  
(2, 79)

Beytdə «qırı qar» – qara – ağ, başqa sözlə, yazı-pozu, savad kimi anlaşılır. Xalq arasında indi də qara-qura, çizma-qara kimi sözlər savad mənası verir.

Nəsimi şeirləri - *Söz* ün əbədi həyat gücünü insanlara anladır:

Xızırın abi-heyvani nitqidir ami, gal, iç,  
Gör kim, nə həyat axar mərcani-xoşabindən.  
(2, 440)

\*\*\*

Ey Nəsimi, abi-kövsardir məgər nitqində kim,  
Hər kim içər ol şərabi, məsti-cavidan olur.  
(2, 446)

Nəsimi həqiqət aşığı olduğundandır ki, şeirlərində haq *Söz* ü daim tərənnüm və təbliğ etmişdir:

Həq sözün, gör ki, necə dürdanədir,  
Həq sözünü bilməyənlər da nadır?!  
Cahili-nadan nə bilsin dana, dür?!  
Danayı dana bilir kim, danədir.  
(2, 580)

Öz zamanında olduğu kimi, indi də Nəsimi dilinin qəlizliyindən şikayət edənlər çoxdur.

Nəsimi şeirlərinin dil xüsusiyyətləri daim öyrənilir. Öyrənilidikcə gizlin hikmətlər silsiləsi azalır, eksinə artır, biri digərindən törəyir, yeni suallar, müəmmələr suraya düzülür.

Görsən, səbəb nədir? «Günah» kimdədir? Görkəmli yazıçı M. İbrahimov bu suallara qəti cavab vermişdir: «Bəzən Nəsimini anlamaq çətinliyi onun qəlizliyindən deyil, ifadə etdiyi fəlsəfi fikirləri dərk etmək üçün müəyyən tarixi, elmi, fəlsəfi hazırlığın yoxluğundan irəli gəlir.

...Nəsimidə dil mənə və mündəricə ilə, fikirlə üzvi surətdə bağlıdır... Onun şeirlərinin əsasında Azərbaycan dili və təvəkkürünün qanunları hökm-rəndir». (1, 11-12)

Sənətkarın düşüncəsində həq *Söz* həm də doğru *Söz* deməkdir:

Doğru söz doğrar həsudun bağrını şol mənidən,  
Münkira oldu Nəsiminin kalami Zülfiqar.  
(2, 192)

Nəsimi doğru *Söz* haqqındaki fikirlərini bu gün aforizm səviyyəsində qəbul edilən bir bəyti ilə qətiləşdirir:

*Həccə doğru varmayan hacı deyil,  
Doğru söz doğrulara acı deyil.*  
(2, 597)

Nəsiminin *Söz* dünyası Kəbə evi bərabərindədir. Kəbəyə daxil olmaq hər insana qismət olmağının kimi, Nəsimi şerinin daxili aləminə nüfuz etmək də hər kəsin nəsibi deyil:

*Kabənin ehramına ırmaq hacının dəgməsi,  
Cizginir dər girdinə, sürtər üzünü tasinə.*  
(2, 51)

Bəli, *Söz* ün məskən saldığı «*dil Kəbə*»sini (könlük Kəbasını) ziyarətə müvəffəq olanların muradı hasıl olur.

*Ey Nəsimi, hər kim ol dil -Kəbəsin qıldı təvaf,  
İrdi məqsudi-muradə, vasili dilxahdar.*  
(2, 455)

Şairə görə, ulu Tanrı insana *Söz* demək qüdrətinə öz sevgisindən bəşər edib. İnsan belə qiymətli bəxşisin qarşısında bir bəndə şükranlığı və sədəqəti ilə bu ulu Eşqin sırrını bəyan etmək istəyir. Lakin buna dəryalar mürəkkəb, ağaclar qələm, fə-

leyin taşı dəvat (mürəkkəbqabı) olsa da, yetməz. Dahi şair Qurani-Kərimdən qaynaqlanan bu mübaliğə ilə fikrini belə ifadə edir:

*Fikr edərəm ki, yazayım zərrəcə eşq sırrını,  
Bəhr midad, ağac qələm, tasi-fələk dəvat olur.*  
(2, 447)

Səbəbsiz deyil ki, bütün klassik Şərq şeirində sənetkarlar *Söz* demək üçün böyük və qadir Allahdan bu qüdrəti əsirgəməməyi diləyir:

*Nöqtəyi-sirri ilahi bismillahdır,  
Kim ki, bilməz bu sirri, müşriki-gümrahdır.*  
(2, 454)

Nəsimi poeziyasında Allahın inayəti ilə *Söz* ün şeirə çevrilmə prosesini də izləmək mümkündür. Şair şeirin yaranmasını aydın bir dillə şərh edir:

*Dilimdən irdi, qələmdən töküldü kağıza dürr,  
Dirildi cümlə lətayif, cəvahir oldu səbat.*  
(2, 497)

Nəsiminin yaradıcılığında Azərbaycan türkçəsinin tələbinə müvafiq tərzdə şeir vəzni seçmək üslubu da orijinal bir dillə eks olunur:

*Kəşf oldu sərr xalı-xəttindən Nəsimiyə  
Elmül-əruz içində məfailü-failat.*  
(2, 498)

Nəsimi şerin paklıq və müqəddəsliyini oxucuna çatdırmaqla yanaşı, onun xalqı ayıq saxlamaq üçün bir vasitə olmasına bəyan edir:

*Ruhi-qüdsidir Nəsiminin həqiqət sözləri,  
Gər Məsiha tək dırıysən, yatma ki, ələndi sur.*  
(2, 509)

Dahi şair öz simasında hər kəsi düşündürən «Şair necə olmalıdır?» sualına da bir aydınlıq gətiir:

*Cünki Nəsimi sözlərin əqli-məani yey bilür,  
Kim bu təriqi-məniyi bilmədi, bilmədi liğət.*  
(2, 503)

\*\*\*

*Ey Nəsimi, surü ecazi-Məsihadır sözün,  
İstimaindən nola heyy olalar künfi qübür.*  
(2, 236)

Nəsimi *Söz* ünү «abi-həyat» bilməyib onu içməyənlərin əbədi zülmətdə qalacaqlarını da dilə gətiir:

*Ey Nəsimi, sözündür abi-həyat,  
İçməyən anı qaldı fiz-zülmət*  
(2, 562)

\*\*\*

*Ey Nəsimi, abi-kövsərdir məgər nitqində kim,  
Hər kim içər ol şərabı, məsti-cavidan olur.*  
(2, 446)

\*\*\*

*Mən ol Nəsimiyəm bu gün abi-heyanam içənə,  
Xızırın bəqə ömrü mənəm kim, çeşməyi-heyvanıyəm.*  
(2, 409)

Şairin özünün də qeyd etdiyi kimi, Xızırın əbədi ömrü qismət olmuş Nəsiminin şeirlərində bu gün müasir oxucu «Bəs şairin mükafatı nədir?» sualına cavab tapır:

*Ey Nəsimi, cahani tutdu sözün,  
Övkənallah ki, şahi-kışvərsən.*

(2, 163)

\*\*\*

*Ey Nəsimi, həq Süleyman mülkünü verdi sana,  
Həq sözün min Asəfi-sahibi, və əzarətdir bu gün*

(2, 178)

Seyid Nəsiminin öz-özünə verdiyi bir öyüd də  
bu gün hər bir söz sahibi və qələm əhli üçün ibra-  
tamızdır:

*Ey Nəsimi, nəqdini nadan əlinə vermə kim,  
Cövhəri dana bilir həm, qiymətindən bəllidir.*

(2, 440)

Şairin *Söz* ü müqabilində qazancı yalnız *Söz*  
dünyasının şahlıq taxtidir.

Görünür ki, Nəsiminin geldiyi qənaət zaman  
keçidikdən sonra böyük Füzuliye yeni ideya ver-  
miş və onun məşhur «Padışahi-mülk» qıtəsinin  
mövzusuna çevrilmişdir.

Ölkə şahlığı əbədi olmasa da, *Söz* mülkünün  
padşahlığı daimidir. Bu məsələdə də bir fəlsəfi qan-  
nuna uyğunluq vardır ki, maddiyyat fani, mənə-  
viyyat əbədidir:

*Torpaq olanı sanma kim, düşə qiymətindən,  
Torpaq olan Nəsimi, gör kim, nə gövhər oldu.*

*Söz Nəsimi* yaradıcılığında ilahi mənbədən  
qaynaqlanıb bəşərin ən qiymətli bəzəyinə çevrildi.  
Səbəbsiz deyildir ki, *İnsanın* ən yüksək qiyməti də  
onun *Söz* ü ilə ölçüldü və ölçülür:

*Həm sıfətdə zati-qaimdir bular,  
Ölməz, itməz nitqi-daimdir bunlar.*

*İstifadə olunmuş ədəbiyyat:*

1. İbrahimov M. Azərbaycan dili. (məqalələr),  
Azərbaycan SSR Elmlər Akademiyası  
nəşriyyatı, Bakı, 1957.
2. İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Tərtib  
edən: H.Arası, Bakı, «Azərnəşr», 1973.
3. Y.Seyidov, S.Əlizadə. Klassik Azərbaycan  
şairləri söz haqqında (XI-XVIII əsrlər),  
«Gənclik», Bakı, 1977.



## SÖZ - BİPAYAN

\*Ey Nəsimi, gər sözün mənisi bipayan degil,  
Neçin irməz kimsənin fikri onun payanına.

N.19

ای نسیمی، گر سورزنک معنیسی بی پیان دگیل،  
نچینک ایرمز کمسنین فکری اوننک پیانینه.

Ey Nəsimi,  
söyündür abi-hayat,  
ləməyən anı  
qaldı fiz zülmət

## SÖZ- TANIYAN; ARIFI- HƏQQ

Arifi- həq istərəm söz tanya aləmdə kim,  
Söylərəm məqsudimi ta ol verə gerçək cavab.

N.21

عارف حق ایسترم سوز تئیه عالمدہ کیم،  
سویلرم مقصودیمی تا اول ویره گرچک جواب.

---

\* Beytlər H.Arashının «İmadəddin Nəsimi». (Seçilmiş əsərləri, Bakı, «Azərnəşr», 1973) kitabından götürülmüşdür.

## *SÖZ - QUŞ DİLİ*

Heç kimse Nəsimi sözünü kəş edə bilməz,  
Bu quş dildir, bunu Süleyman bilir ancaq.

N.28

هیچ کممه نسیمی سوزنونو کشف ایده بیلمز،  
بو قوش دیلدیر بوتو سلیمان بیلیر انجاق.

## *SÖZ (NİTO) - ALƏMDƏ MÖVCUD OLAN VARLIQ*

Nitq imiş aləmdə mövcud,  
Eşq imiş qayim्मəqam.

N.30

نطق ایمش عالمده موجود،  
عشق ایمش قایم مقام.

## *SÖZLƏR (ƏLFAZ) - MÖCÜZƏ*

Əlfazi - Nəsimi bu gün ol möcüzədir kim,  
Bənzər ana bir lölöyi-şahvar əla girməz.

N.76

الفاظ نسيمی بو گون اول معجوزدیر کیم،  
بنزر انکا بیئر لولوی شهوار الا گیرمز.

## *SÖZ - GÖVHƏR*

Ey Nəsimi, gövhərini xərc eyləmə,  
Olmayıncı müştəri cananımız.

N.77

ای نسیمی گوھرینی خرج ایلمه،  
او مینجه مشتری جانا نیمیز.

## *SÖZ - ŞƏKKƏRBAR*

Gərci Nəsimi sözün dadını verdi, vəli  
Dadə gətirdi anı ləfzi-şəkkəbarımız.

N.78

گرچی نسیمی سوزونك دادنکلی ویردى ولى،  
داده گتىرىدى انكى لفظ شکربارمىز.

## *SÖZ - YAZI - QİRÜ - QAR (AĞ-QARA)*

Çün qırü-qarın qiymətini mənidə bildin kim  
nədir,  
Kafurə döndü qarımız, həm ənbər oldu

qirimiz.

N.79

چون گیرو قارینك قیمتینی معنیده بیلديك کیم ندیر،  
کافره دوندو قارمز هم اتبر اولدو گیرمز.

### *SÖZ - DÜRR, DÜRDANƏ*

Ey Nəsimi, satmagil sən cahilə dürü-Ədən,  
Cahilü nadan nə bilsin qiyməti-dürdanəyi.

N.103

ئى نىسيمى سىتمە قىل سىن جاھله دور ادن،  
جاھل نادن تە بىلسىن قىمتى دور دانىي.

### *SÖZ - ŞƏKƏR*

Sözünün dadına şirin, şeker oldu təşnə,  
Nə şəkkədir bu kim, ana şokəristan susadı?

N.109

سوزونۇڭ دادىنە شىرىن شىكىر اولدو تىشنى،  
نە شىكىرىدیر بۇ كىم آتا شىكىرىستان سوسىدى.

\*\*\*

### *SÖZ - DÜRR, MƏRCAN*

Dur, Nəsimi, sözünü töhfə üçün bəhrə ilət  
Kim, anın diqqətinə dürr ilə mərcan susadı.

N.109

دور، نىسيمى سوزونۇ تىخو اوچون بىرە ايلت  
كىم، آنيك دېقىتە دور ايلە مرجان سوسىدى.

### *SÖZ - ŞƏKƏR*

Sənin şirin sözün ta Misrə düşdü,  
Ərtidi şəkkərү qəndü nəbatı.

N.111

سەنینك شىرىن سوزونڭ تا مصرە دوشدو،  
ارىيندى شىكرو قىندۇ نباتى.

### *SÖZ - RUHİ QÜDS*

Ruhi-qüds oldu Nəsiminin həqiqət sözləri,  
Varlığın tərk etdi, çünküm kəndi çıxdı arədən.

N.154

روح قودص اولدۇ نىسيمینىڭ حقيقة سوزلىرى،  
ورلغىنەن تىرك ايندى، چون كىم كىندى چىخدى آردىن.

### *SÖZ - DİRRI -ŞƏHVAR*

Qulağı arifin ta kim, Nəsiminin sözün dinlər,  
Sədəf tək inculər ağızı dolar dürü- şahi  
varindən.

N.156

قولغى عارفىنەن تا كىم نىسيمینىڭ سوزونڭ دىنلار،  
سدف تىك اينجولار اغزى دولار دور شاهوارىندك.



### *SÖZ-CÖVHƏR*

Nəsimidir bu gün sərrafı-məni,  
Özünü bil ki, ziba cövhərisən.

N.161

نیمیدیر بو گون سراف معنی،  
اوزونو بیلکی زیبا جوهرسنک.

### *SÖZ - ŞAH, FATEH*

Ey Nəsimi, cahani tutdu sözün,  
Övkənallah ki, şahi-kışvərsən.

N.163

ای نسیمی جهانی توتدو سوزونك،  
اوونک الله کى، شاه کشورسنک.

### *SÖZ - ŞİRİN, ŞƏKƏR*

Fərhad ilə Xosrov, ey Nəsimi,  
Şirin gəlici şəkkərdəhənsən.

N.164

فرهاد ایله خوصرو، ای نسیمی،  
Şirin گلیچی شکردهان سک.

### *SÖZ - TANRI KƏLAMI, GERÇƏK SÖZ*

Ey Nəsimi, həq Süleyman mülkünü verdi sana,  
Həq sözün min Aşəfi- sahib vəzarətdir bu gün.

N.178

ای نسیمی حق سلیمان ملکنی ویردی سانا،  
حق سوزونك مین آسف صاحب وزارتیر بو گون.

### *SÖZ - DÖĞRU, HƏQİQƏT*

Doğru söz doğrar həsudun bağrını, şol  
mənidən

Münkire oldu Nəsiminin kəlami zülfifqar.

N.192

دوغرو سوز دوغرر حصودونك بغرينى شول معنيدك  
منکره اولدو نسیمینینك کلامی زولقفار.

### *SÖZ - KƏLAMULLAH, ALLAH KƏLAMI*

Degil, aydır bu söz həddin, Nəsimi,  
Kəlamüllahi gör bu vəsfî söylər.

N.203

دگیل ایدر بو سوز حینىك نسیمی،  
کلام اللھی گور بو وصفی سویلر.

*SÖZ (NİTQ) - TANRININ RƏHMƏTİ*  
Fikr edərəm ilahimə hər nəfəs, ey Nəsimi kim,  
Əhli-kəmalə məntiqin rəhməti-zülçəlalidir.

N.217

فکر ایدرم الاهیمہ هر نفس ای نسیمی کیم،  
اہل کماله منطقین رحمتی زولجلایدیر.  
\*\*\*

*SÖZ - TANRI KƏLAMI*  
Söyləyen hər natiqin dilində səndən özgə yox,  
İşləyen hər failin felində sənsən biqüsür.

N.236

سوزوننک هر ناطقینک دیلندə سندک اوزگه بوخ،  
اشیانک هر فاعلینک فلیلندə سنتسنك بیقوسور.

*SÖZ - MƏSİHANIN MÖCÜZƏSİ*  
Ey Nəsimi, surü ecazi-Məsihadır sözün,  
İstimaindən nola hey olalar kün fi qübür.

N.236

ای نسیمی سور و اعجاز مسیحادر سوزوننک،  
استیماعندنک نوله هي اولالار کون في قوبور.

*SÖZ - ABI-HƏYAT*  
Sözün abi-heyvandır, ağzın rəhiq,  
Bu vəsf-i-əzim, eylərəm müxtəsər.

N.239

سوزوننک آبى حوندیر اغزیننک رحیق،  
بو وصف اعظمیم، ایلرم مختصر.

*SÖZ - HƏQQ, HƏQİQƏT*  
Nəsiminin sözü həqdir, həqi bil  
Ki, həqdir, hər nə kim, dilində söylər.

N.243

نسیمننک سوزو حقدیر حقی بیل،  
کی، حقدیر هر نه کیم دیلیننک سویلر.

*SÖZ - HƏYAT MƏNBƏYİ*  
Sənin nitqindən oldu zində əşya,  
Bilindi həşrү nəşrү nəşxeyi-sur.

N.250

سنینک نطقیندک اولدو زیندə اشیا،  
بیلیننک حشرونشرو نفخه ای سور.

### *SÖZ - HAQQ KƏLAMI*

Çü natiqdir kəlami-həqq üzündən,  
Görün, bu sirri-pünhan oldu məşhur.

N.250

چو ناطقىئير كلامى حق او زوندك،  
گورك بو سر پنهان اولدو مشهور.

### *SÖZ - NİTQ-SAF HƏDİS, MİRVARİ*

Nəsimi küntü kənzin gövhəridir,  
Hədisi lölöi-şəhvərə bənzər.

N.253

نسیمی کونت کترینک گوھریر،  
حیدیثی لولوی شهواره بنزر.

### *SÖZ - HAMIDAN ÜSTÜN*

Cana, Nəsmiyi gör, gör Nəsmiyi, cana,  
Üstün qamidan sözü, sözü qamudan üstün.

N.292

جاتا نسمىي گور گور نسمىي جانا،  
اوستون قامودك سوزو، سوزو قامودك اوستون.  
\*\*\*

### *SÖZ - MERACA ÇIXAN*

Çıxdı Nəsiminin sözü meracə, ey xülbqi-həsen,  
Gəlgil ki, sübhanəlləzi əsrəyə xoş əsra imiş.

N.316

چىخى نىسيمنىك سوزو ميراجه اي خلق حسن،  
گلگىل كى سبحان الذى اسرا يه خوش اسرا ايپيش.

### *SÖZ - DİL, BAŞQA DİL, QEYB DİLİ*

Sən bu Nəsiminin dilin anla, bil sözün,  
Kim var bu dildən özgə bizim bir lisaniımız.

N.326

سن بو نسمىنېنىك دىلىن آنلا بىل سوزون،  
كىم وار بو دىلەك اوزگە بىزىم بىر لاسانىمىز.

### *SÖZ - PİRLƏR, MÜRŞİDLƏR SÖZÜ*

Kim ki, bilməz özünü, bilməyə pirlər sözünü,  
Kəndisin anlamayan bilmədi hər kar nədir.

N.327

كىم كى بىلمىز او زۇنۇ، بىلەيمە پېرلەر سوزۇنۇ،  
كىدىسىن انلايمىك بلەدى هەر كار نە دىر.

### *SÖZ - XOŞBƏXTLİK*

Bu sözlər xoş nəsihətdir bılənə,  
Səadətdir, vəli eyni səadət.

N.333

بو سوزلر خوش نصيحتىير بىلەنە،  
سعادتىير ولى عىنى سعادت.

\*\*\*

### *SÖZ (SÖHBƏT) - İMAN ŞÖLƏSİ*

Qafıl olma əhli-dillər söhbətindən bir zaman,  
Əhli-dillər söhbətindən şöleyi-iman bitər.

N.334

قاقل اولمه اهل دىلار سوھىتىندك بىر زمان،  
اھل دىلار سوھىتىندك شولىي ايمك بىتىر.

### *SÖZ - CAN, ASİMAN MƏKAN*

Dinləgil bu sözü ki, candır söz,  
Aliy়u asiman məkandır söz.

N.321

دینلگىل بو سوزوکى جاندىر سوز،  
عليى آسمان مکاندىر سوز.

### *SÖZ - XALIQI CAHAN*

Şeş cəhətdən münəzzəh anlavü bax,  
Şöylə kim, xəlqi-cəhandır söz.

N.321

شش جهندىك منزح انلار باخ،  
شوبىلە كىم، خلق جهاندىر سوز.

### *SÖZ - ÖZ-ÖZÜNƏ TƏRCÜMƏ*

Nazilü münzil anla kim, bırdır,  
Kəndi-kənduyə tərcüməndir söz.

N.321

نازل منزيل ائله كىم بىرىدىر،  
كىندى كىندويه ترجماندىر سوز.

### *SÖZ - NIŞANSIZ, SONSUZ*

Tülü ərz ilə ümqü bulunmaz,  
Yənibihəddü binişandır söz.

N.321

طولو عرض ايله عمقى بولۇنمز،  
يعنى بىيد و بىشاڭدىر سوز.

### *SÖZ - GÜMANSIZ*

Bu hədisə nəzər qıl, ey aqıl,  
Anlayasan ki, bigümandır söz.

N.321

بو حادیسه نظر قیل، ای عاقل،  
النیسنک کی بیگوندیر سوز.

### *SÖZ - SIĞINAQ*

Dedi ya kafüha, euzə-bikə,  
Çün Əli bildi müstəändir söz.

N.321

بیدی یا گفوها، اوذ بک،  
چون علی بیلدی مستعاندیر سوز.

### *SÖZ - UCUZ, MÜFTƏ*

Qeyri-məxluqdur, nə demək olur,  
Anla kim, imdi rayigandır söz.

N.321

غیری مخلوقدر نه دیمک اولور،  
انکله کیم ایمدى رایگاندیر سوز.

### *SÖZ - YARADICI, GÖY KÜRSÜSÜ, LÖVHƏ,*

*QƏLƏM, DÖRD ÜNSÜR, DOQQUZ PLANET*

Əqli-küll, ərşü kürsi, lövhü qələm,  
Çar ünsür, nöh asimandır söz.

N.321

عقل كل عرشرو كورسي لوح و قلم،  
چار عنصر نوح آسيمندир سوز.

### *SÖZ - AŞKAR, GİZLİ, ƏVVƏL, AXIR*

Zahirü batin, əvvəlü axır,  
Aşikaravü həm nihadır söz.

N.321

ظاهر باطن، اول و اخیر،  
اشیکار او هم نیهاندیر سوز.

### *SÖZ - KƏLAM*

Ey üquli-nəsəb edən isbat,  
Qamuya söz de kim, hamandır söz.

N.321

ای عقول نسب ایدن اسبات،  
قامویا سوز ده کیم هماندیر سوز.

### *SÖZ - CAN*

«Çavidannamə»yi gətirgil ələ,  
Ta biləsan ki, nəsnə candır söz.

N.321

جايداننامه بى كيير گيل الله،  
تا بيلسک كى نسنه جاندير سوز.

### *SÖZ - «OL!»*

Kafü nundan vücudə gəldi cahan,  
Əgər anlar isən əyandır söz.

N.321

كاث و نوندنك وجوده گلدي جهان،  
اگر انلار ايسن عياندير سوز.

### *SÖZ - PAK İSA PEYĞƏMBƏR, MƏHƏMMƏD PEYĞƏMBƏR, ZAMANIN SAHİBİ MEHDİ*

İsiyi-pak, Adəm ü Əhməd,  
Mehdiyi-sahibüz-zəmandır söz.

N.321

عبيي پاك، آدم و احمد،  
محدى صاحبوز زماندير سوز.

### *SÖZ - FİLAN-FİLAN*

Bu bəyani dilərsən anlayasan,  
Kim, necəsi filan-filandır söz.

N.321

و بیانی ديلرسک آنكليسن،  
ئىم نىجه سى فيلان فيلاندير سوز.

### *SÖZ - QEYBDƏN GƏLƏN*

Söze bu izzü cah yetməzmi,  
K' aydalar Fəzli-qeybdandır söz.

N.321

سوزه بو آذو جاه ينتزمى،  
كايدالار فضل غيداندير سوز.

### *SÖZ - HƏDSİZ-HESABSIZ*

Aqıl isən sözünü müxtəsər et,  
Ey Nəsimi, çü bigirandır söz.

N.321

عاقل ايشك سوزونو مختصر ايت،  
اي نسيمى، چو بىگراندير سوز.

\*\*\*

### *SÖZ - MƏNA, DƏRİNLİK*

Bu dərin məaniyi gör ki, bəyan qılur Nəsimi,  
Fələkin dili tutuldú bu ulu bəyan içində.

N.342

بو درین معنای گور کی، بیان قیلور نسیمی،  
فلاکیک دیلی توتولو بو اولو بیان ایچنده.

### *SÖZ - HƏDİS; QEYB, GÜMAN*

Dəhanından hədisi qılmayan guş,  
Sözü qeybü güman, billah, degilmə?

N.350

دەھىندىك حىدىث قىلىميك گوش،  
سوز و غىنېب گومۇن، باشى دىگىلىمى؟

### *SÖZ - GÜLÜSTAN*

Üzündür kün-fəkan billah, degilmə?  
Sözündür gülstan, billah degilmə?

N.350

اوزوندور كون فكان باشە ، دىگلى؟  
سوزوندور گل سيتان باشە دىگامى؟

### *SÖZ - TANRI KƏLAMI*

Gel, mana bir söyləgil, kimdir sənin nitqində kim,  
Söyləyən, söylətdirən, eşitdirən hər yanadən.

N.351

گل منگا بير سويله گيل كيمدير سنينك نطقينده كيم،  
سويليك سويلتيرك اشيتيرك هر يانه دن.

### *SÖZ - İNCƏ*

İncədən incədir bu söz, fətəbərükə kəndudən,  
Dəxli edəməz bu məntiqə hər kişinin ibarəti.

N.352

اينجه دن اينجه دير بو سوز فتىرك كنيدىك،  
دخل ايدمز بو منطيقە هر كيشىنىڭ عبارتى.

### *SÖZ (NİTQ) - TANRININ NİTQİ*

Ey Nəsimi, hər kim öz nefsindən oldu baxəber,  
Cümleyi-əşyada zahir gördü nitqüllahini.

N.354

اي نسيمي هر كيم اوز نفسىندىك اولدو باخىر،  
جمله اي اشىاده ظاهر گوردو نطق الله ينى.

### *SÖZ - QISA SÖYLƏNMƏLİ*

Rəvan düş mənber üstündən uzatma sözü,  
mövlana,  
Əgər əqlin kəmal olsa, gel içgil, qoy bu höccətni.  
N.355

نوان دوش منبر اوستندك اوزتنه سوزو مولانه،  
اگر عقلينك كمال اولسنه گل ايچقيل قوي بو حجتني.

### *SÖZ - QABİLİ KİMYA*

Gərçi sözü Nəsiminin qabili-kimya imiş,  
Tuncu hədidiə sanma kim, xərc edə kimyasını.  
N.358

رچى سوزو نسيمنىك قابلى كيميا ييميش،  
ونج و حيده سانمه كيم خرج ايده كيميا سينكى.

### *SÖZ-DÜRR, MİRVARİ*

Ey küpəyi incudən edən, məndən eşit pənd,  
Söz dürrünü dut, lő'löi-şəhvarə yapışma.  
N.367

ن كويه بي اينجودك ايذك منذك اشيت پند،  
وز دورونى دوت لولوبي شهواره يايتشمه.

### *SÖZ - MÖCÜZƏ*

Həqdən gələn kəlamün möcüzdür, ey Nəsimi,  
Sənsən ki, küntü kənzin əsrarınə bəyansan.

N.385

حدك گلک كلاميك موجوزدور، اي نسيمي،  
سن سك كى كونت و كنزينك اسرارينه بيانسن.

Söyləyen həqdir mənim dilimdə hər dəm, yoxsa mən  
Çar ənasirdən mürəkkəb bilisənү əbkəməm.

N.385

سويليك حقير متىم ديلمده هر دم يوخسە من  
چار اناسيردك مرکب بيلسانى ايكم.

### *SÖZ - HƏQDƏN ENƏN KƏLAM*

Həqdən enən kəlaməm, yəni ki, lamü beydən,  
Elmü kitabü hərfəm, ayatü beyyinatəm.

N.397

حدك اينك كلام، يعني كى لام و بيدك،  
علم و كيتاب و حرف آيت و بيتانم.

### *SÖZ (NİTQ) - AFAQ, ƏNFÜS*

Filcümə, bu nitq ilə kəlamin, ey Nəsimi,  
Afaqimü ənfusumü ərkami-cəhatüm.

N.400

فيل جمله بو نطق ايله كلاميك، اي نسيمي،  
آفاقيم و انفسوم و اركام و جحاتيم.



### *SÖZ - BAHALI GÖVHƏR*

Nəsiminin sözü çün kim, bahali gövhərdir,  
Bu rəsmilən nə üçündür ki, satır anı bəlaş.

N.411

نیمینیک سوزو چون کیم، بهالی گوهردیر،  
بو رسم ایلن نه اوچوندور کی، ساتیر آنی بلاش.

### *SÖZ - İNCİ, DÜRR*

Ey Nəsimi, incuyi dürrü bilən sərrafə sat,  
Gövhəri nadana satma lölöi-şəhvərini.

N.412

ای نسیمی، اینجو بی دری بیلک صرافه ست،  
گوهر نادانه ستمه لولوی شهوارینی.

### *SÖZ - İSA NƏFƏSİ*

Nəsiminin sözü gərci dəmi-İsadır, ey münkir,  
Sənə kar eyləməz, niçün ki, yoxdur həqqə iqrarın.

N.413

نیمینیک سوزو گرجی نمی عیسی دیر، ای منکیر،  
سنکار ایلمز نیچون کی يوخدور حقه اقرارینک.

### *SÖZ - DƏRİN*

Bu göftarin işaretü dərindir, aql ana irməz,  
Nə bilsin olmayan Məcnun ki, Leyli kimdir, ey aql?

N.416

بو گوفتارینک ایشارتی دریندیر عقل آنا ارمز،  
بیلسینک اولمیک مجنون کی لیلی کیمdir ای عاقل؟

### *SÖZ - TANRI NİTQİ*

Nitqi Allah mənəm ki, zatiləyəm,  
«Vəhdəti-laşərik» sıfatiləyəm.

N.430

نطق الله متن کی، ذاتیلیم،  
وحدث لاشریک صیفاتیلیم.

### *SÖZ (ŞEİR) - QURAN AYƏLƏRİ*

Həq gördüyü həq dedi, Nəsimi nə desin kim,  
Həm şerimi mən ayəti-Quranə yetirdim.

N.431

حق گوردى و حق دىدى نسيمي نه ديسك كيم،  
هم شعرىمى من آيتى قرانە يېرىدىم.

### *SÖZ (NİTQ) - DİRİLİK SUYU*

Xızırın abi-heyvani nitqidir anı gal iç,  
Gör kim, nə həyat axar mərcanı-xoşabindən.

N.434

خطريک آپ حيواني نقطىدىر آتيك گل ايچ،  
گور كيم نه حيات آخار مرجان خوشابىندك.

### *SÖZ - CƏBRAYILN NİTQİ*

Yarəb, necə saildir aləmdə Nəsimi kim,  
Ruhül-qüdsün nitqi bağlındı cəvabindən.  
N.434

یارب، نیجە سالنلیر عالمدە نسیمی کیم،  
روح القدسون نطقی بغلاندی جواییندنک.

### *SÖZ (NİTQ) - ABI-KÖVSƏR*

Ey Nəsimi, abi-kövsərdir mögər nitqində kim,  
Hər kim içər ol şərəbi məsti-cavidan olur.  
N.446

ای نسیمی آنی کوثردیر مکر نطقینده کیم،  
هر کیم ایچر اول شرابی مست جاودان اولور.

### *SÖZ (NİTQ) - FƏZLULLAH'DAN GƏLƏN KƏLAM*

Elmi-hikmətdən bilirsən bir bəri gəl, ey həkim,  
Sən Nəsimi məntiqindən diniə, Fəzlüllahi gör!  
N.452

علم حكمتك بيلير سك بير بري گل، اي حكيم،  
سن نسيمي منطقيندك دينكله فضل اللهي گور.

### *SÖZ - BİSMİLLAH*

Nögteyi-sirri-ilahi bai-bismillahdır,  
Kim ki, bilməz bu sirri müşrikü gümrahdır.  
N.454

نقطه ای سری الهی بای بسم الله دیر،  
کیم کی، بیلمز بو سری مشرکی گلمراهdir.

### *SÖZ - HƏQİQQƏT*

Nəsiminin sözü həqdir, gətir iqrar, ey münkir,  
Kitabi-vəch ilə, üstə, dəlil ayatı-sabə'dır.

N.467

نسیمینیک سوزو حقیر، گتیر اقرار، ای منکر،  
كتاب وجه ايله، اوشه، دليل آيت سبعديير.

### *SÖZ (ŞEİR) - DÜRR, GÖVHƏR*

Nəzmi-Nəsimi ki, dürərdir adı,  
Gör ki, nə gövhər satar, olmaz bəha.

N.480

نظم نسیمی کی، دوردور آدی،  
گور کی، نه گوهر ستار، اولمز بها.

### *SÖZ - DÜRR*

Dilimdən irdi, qələmdən töküldü kağıza dürr,  
Dirildi cümle letayif, cəvahir oldu sabat.

N.497

بِلَمْدَكْ أَيْرَدِي، قَلْمَنْدَكْ تُوكَلْدَوْ كَاغْزَهْ دَرْ،  
بِيرَلَدِي جَمْلَهْ لَطَافِيْتْ جَوَاهِرْ أَوْلَدَوْ سَبَاتْ.

### *SÖZ - ŞİRİN*

Bu gün Nəsimi sözünün həlavətinə irən  
Həzar səcdə qılır tuti birlə qəndü nəbat.

N.497

بُو گُون نَسِيمِي سوزُونُوكْ حلاوَتِينَه ايرَكْ  
هزار سجده قَلِير طَوَيْ بِيرَلَهْ قَنْدَ وْ نَباتْ.

### *SÖZ - MƏNA YOLU*

Cünki Nəsimi sözlerin əhli-məani yey bilir,  
Kim bu təriqi-məniyi bilmədi, bilmədi lügət.

N.503

چونکی، نسيمي سوزلريک اهل معانى يگ بيلير،  
كيم بو طريق معنني بيلدي، بيلدي لغت.

### *SÖZ - RUHİ-QÜDSİ, CƏBRAYIL*

Ruhı-qüdsidir Nəsiminin həqiqət sözləri,  
Gel Məsiha tək diriysən, yatma ki, əcalındı sur.

N.509

روح قَسِيدَرْ نَسِيمِنِيكْ حَقِيقَتْ سوزَلَرِي،  
گَلْ مَسِيَّهَا تَكْ دِيرِيسِكْ، يَتَمَهْ كَيْ، چَالِندَى سورْ.

### *SÖZ - FƏZLULLAH SÖZÜ, GÖSTƏRİŞİ*

Nəsimi sözüne qılın tətəbbö,  
Zi Fəzл oldu bu əbd Fəzл dəstur.

N.510

نسِيمِي سوزُونَه قَلِيلَنَكْ تَتَبعْ،  
زَ فَضْلَ اولَدَوْ بوْ عَبدَه فَضْلَ دَسْتُورْ.

### *SÖZ - DİRİLİK ÇEŞMƏSİ*

Ey Nəsimi, sözündür abi-həyat,  
İcməyən anı qaldı fiz-zülmət.

N.562

إِي نَسِيمِي، سوزَنَورْ آبْ حَيَاتْ،  
اَجمِيكْ آلنَى قَلَدَى فِي الظَّلَمَاتْ.

### *SÖZ - RUH «CAN», MÖVCUDAT*

Əlfəz-Nəsimi gör nə candır,  
Dəryayı-mühitü-kövnü kandır.

N.566

الفاظ نسیمی گور نه چاندیر،  
دریایی محیطی کون و چاندیر.

### *SÖZ - DÜRDANƏ*

Həq sözün gör ki, necə dürdanədir,  
Həq sözünü bilmeyənlər da nədir?!  
Cahülü nadan nə bilsin danə dür,  
Danəyi dana bilir kim, danədir.

N.580

حق سوزونك گور کي، نىجه درداندیر،  
حق سوزونو بىلەننار داندیر؟  
دل و نادن نه بىلىسىنك دانه دور،  
اي دانا بىلير كيم، دانه دير.

### *SÖZ - DİRİLİK SUYU, CAN (RUH), RƏHMAN, QURAN*

Ey xətin Xızr, abi-heyyvandır sözün,  
Söylə, ey can, söylə kim, candır sözün.  
Surətin ərş ilə rəhmandır sözün,  
Ey sözü həq, cümlə Qurandır sözün.

N.591

اي خطینک خظر، آب حیواندیر سوزوک،  
سویله اي جان، سویله کیم چاندیر سوزوک.  
صورتیک عرش ایله رحماندیر سوزوک،  
اي سوزو حق، جمله قوراندیر سوزوک.

### *SÖZ - DOĞRU*

Həccə doğru varmayan hacı degil,  
Doğru söz doğrulara acı degil.

N.597

حجه دوغرو وارميك حاجى دگيل،  
دوغرو سوز دوغرو لره آجي دگيل.

### *SÖZ - HƏRF*

Gər dilərsən xalıqi etmək əyan,  
Hərfi sözsüz necə eylərsən bəyan?  
Hərfdən özgə xalıqə yoxdur nişan,  
Gər tapıbsan, gal bəyan eylə rəvan.

N.605

گر دیلرسک خالقی ایتمک عیان،  
حرفی سورسوز نجه ایلرسک بیان؟  
حرفندک اوزگە خالقه يوخدور نیشان،  
کر تپیسک، گل بیان ایله روان.

### *SÖZ - QURAN SÖZÜ*

Cün Nəsimidir bu gün Qurani-natiq Fəzl ilə,  
Sirri-yəzdan, nuri-sübhan, qövli-Quran oldu faş.

N.643

چون نسیمیر بو گون قران ناطق فضل ایله،  
سری یزدان، نور سبحان، قول قران اولدو فاش.

### *SÖZ - SAZ*

Nə kişidürür Şirazi ki, bəyan edə bu razi,  
Düzüben bu sözü sazi mənəm us zəbanə geldim.

N.644

نے کیشیدورر شیرازی کی، بیان ایده بو رازی،  
دوزوبیک بو سوز و سازی متن اوش زبانه گلديم.



### *SÖZ - GÖVHƏRİ-YEKDANƏ*

Şirin hədisin hər sözü min gövhəri yekdanədir,  
Ənvarinə şəmi-rüxün ay ilə gün pərvanədir.

N.468

شیرین حبیثین هر سوزی مین گوهر بکانه دیر  
انوارنے شمع روخون آی ایله گون پروانه دیر.

### *SÖZ - EŞQ HƏDİSİ, ƏFSANƏ*

Eşqin hədisin gel eşit, əfsanəyə aldanma kim,  
Quran satan hər vaizin nəqli uzun əfsanədir.

N.468

شقن حبیثین گل اشیت، افسانه یه الئنه کم  
قران ستان هر واعظین نقلی اوزون افسانه دیر.

### *SÖZ - ŞİRİN; DADLI; ƏFSANƏ*

Şirin hədisi dadlu kəlamundan özgə söz  
Aşıqlerin qulağına sığmaz, fəsanədir.

N.469

شیرین حديث و دادلو کلامندک اوزکه سوز  
عاشقانین قلاعینه سغماز فسانه دیر.

### *SÖZ - HƏQQDƏN GƏLƏN*

Həm mənəm Musiyi-İmrən, həm mənəm həqdən  
gələn,  
Həm mənəm Fəzil ilə rəhman, cümlə oldum kainat  
N.503

هم منم موسيي امران، هم منم حقدن گلن  
هم منم فضل ايله رحمان جمله اولدم كائنت.

### *SÖZ - TANRI SÖZÜ*

Divi-rəcimə, ey könlük, etmə dəxi mütabiet,  
Tanrı sözün eşit, derəm, sidq ilə qıl mülazimət.  
N.503

ديوي رجيمه اي كونل ايتمه دخى متابعت  
تكرى سوزوك اشيت، ديرم، سدق ايله قل ملازمت.

### *SÖZ - DÜNYANIN BAŞLANGICI*

Çərəxin ağazın anladır bu sözüm,  
Saz, ədvar ilə məqam oldum.

N.548

چرخك آغاز انكلادر بو سوزم  
ساز انوار ايله مقام اولدم.

### *SÖZ - HƏQQİN NİTQİ; HALAL*

Saqiyi-gülruk əlindən bir qədəh,  
İç pərişan xatirin olsun fərəh,  
Mey həram isə həqqin nitqi həlal,  
Qamu məzhəbdə budur qövlü əsəh.

N.577

صاقبي گلروخ اليندك بير قدح  
ايج پريشان خاطرين اويسون فرح.  
مي حرام ايشه حقيك نطقى حلال  
قامو مذبهده بودر قول و اصح.

### *SÖZ - HƏQQİN KƏLAMI; SALAM*

Həq təalanın kəlamı səndədir,  
Favü zadı bil ki, lami səndədir.  
Rövzənin darüssəlamı səndədir,  
Gör kəlamı, həm səlamı səndədir

N.579

حق تعالى ننک کلامى سنه دير  
قا و ضادى اول بيل کى،لامى سنه دير.  
روضه نىك دار السلامى سنه دير،  
گور کلامى هم سلامى سنه دير.

### *SÖZ - HƏQQ KƏLAMI; NUR*

Həq təalanın kələmi nurdur,  
Görməyən ol nuri həqdən durdur.  
Çün ənəlhəq söyləyən Mənsurdur,  
Gəldi İsrafil, əlində surdur

N.580

حق تعالیٰ نیک کلامی نوردر  
گورمین اول توری حقدن دوردر.  
چون اناالحق سویلین منصوردر،  
گلدى اسرافیل الیندہ صوردر.

### *SÖZ - HƏQQƏ MƏXSUS OLAN*

Hər nə yerdə, göydə var, adəmdə var,  
Hər nə ayda, ildə var, aləmdə var,  
Hər nə əldə, üzdə var, qəddəmdə var,  
Həq sözün fəhm etməyən adəm də var

N.585

هر نه يerde گوکيده وار، آنمده وار  
هر نه ايده ايده وار، عالمده وار،  
هر نه الده، اوزده وار، قدمده وار،  
حق سوزن فهم اتمنين آلم ده وار.

### *SÖZ - HƏQQ KƏLAMI; OTUZ İKİ HƏRF.*

Həq-təala Adəm oğlu özüdür,  
Otuz iki həq kələmi sözüdür.  
Cümələ aləm, bil ki, Allah özüdür,  
Adəm ol candır ki, günəş üzüdür

N.585

حق تعالیٰ آدم اوغلو اوزودر  
اوتوز ایکی حق کلامی سوزودر  
جمله عالم بیل که، آللہ اوزودر،  
آدم اول جاندر که گونش اوزودر.

### *SÖZ - QAF DAĞINA MƏXSUS, UCA, ƏLÇATMAZ*

Əhli-irfanın məqəmi Qaf imiş,  
Arifi-rəbb, arifi-erəf imiş,  
Bilməyən ol qafı sözü laf imiş,  
Özünü bilən kişi sərraf imiş

N.590

اھل عرفانیک مقامی قاف ایمیش،  
عارف رب، عارف عراف ایمیش،  
بیلمیک اول قافی سوزو لاف ایمیش،  
اوزوно بیلک کیشی سراف ایمیش.

### *SÖZ - TƏFSİR*

Eşq ilə məşuqqü aşiq bir imiş,  
Həm emən, həm emzirən, həm şir imiş,  
Surəti müşhəf, sözün təfsir imiş,  
Büləcəb qüdərət, əcəb təqdir imiş.

N.590

عشق ایله معاشق و عاشق بیر ایمیش،  
هم امن هم امزیرک هم شیر ایمیش،  
سورتیک مصحف سوزون تفسیر ایمیش،  
بوالعجب قدرت، عجب تقدیر ایمیش.

### *SÖZ - HƏQ KƏLAMI*

Həq-təalanın kəlamı bixilaf  
Üşə vəchində göründü sinü qaf,  
Qafü mimü reydən anı qıl şekaf,  
Anı çü buldun sana olur kefaf

N.590

حق تعالى نيك كلامى ييخلاف،  
اوشه وجهينده گورندو شين و قاف،  
قاف و ميم و رى دن آتى شكاف،  
آتى چو بولدون سنكا اولور كفاف.

### *SÖZ - ABİ-HEYVAN; CAN; ƏRŞ; RƏHMAN; CÜMLƏ QURAN*

Ey xətin Xızır, abi-heyvandır sözün,  
Söylə, ey can, söylə kim, candır sözün!  
Surətin ərş ilə rəhmandır sözün,  
Ey sözü həq, cümlə Qurandır sözün

N.591

اي خطبيك خضر آبى حيواندير سوزون،  
سوبله، اي جان سوبيله كيم، جاندر سوزون!  
سورتىك عرش ايله رحماندير سوزون،  
اي سوزو حق جمله قراندير سوزون.

### *SÖZ - YETMİŞ İKİ*

Yeddi yerda otuz ikidir üzün,  
İgirmi səkkiz göstərər iki gözün,  
Qamətin səksən səkkiz edər əyan,  
Yetmiş iki bildirər nitqü sözün.

N.593

يدى يرده اوتوز ليكى دير اووزون،  
ايگرمى سكز گوسترر ايكي گوزين،  
قامتكى سكسك سكز ايذر عيان  
يتمش ايكي بيلدرر نطق و سوزون.

*SÖZ - ZİBA, QURAN SURƏSİ: SƏMADA OD  
VERİLMİŞ; İSA NİTQİ*

Söylə, ey ziba ki, zibadır sözün,  
Ərşü ərrəhmanü təhadir sözün,  
Gel ki, əsmavü müsəmmadır sözün,  
Nəfkeyi-nitqi-Məsihadır sözün.

N.593

سویله ای زیبا که، زیبادیر سوزون،  
عرش و الرحمن و طاهادیر سوزون،  
گل که، اسماء و مسامایر سوزون،  
نفخی نطق مسیحادیر سوزون.

*SÖZ - ŞƏKƏR; TƏZƏ; DÜRR; YAQUT;  
LƏL; GÖVHƏR*

Tutiyi-canə şəkərdir sözlərin,  
Söylə, ey bülbül ki, tərdir sözlərin.  
Gel, nisar eylə ki, dürdür sözlərin,  
Lələ yaqtu gövhərdir sözlərin.

N.593

طوطیی جانه شکردر سوزلرین،  
سویله، ای بیلیل که، تردیر سوزلرین،  
گل نثار ایله که، دوردر سوزلرین،  
لعل و یاقوت گوهردیر سوزلرین.

*SÖZ (NİTQ) - DƏRDƏ DƏRMAN*

Canıdır cün abi-heyan ağzının,  
Zindəsidir cism ilə can ağzının,  
Nitqidir dərdimə derman ağzının,  
Yeri var canimda pünhan ağzının.

N.595

جاندیر چون آب حیوان اغزنيک،  
رنتسدیر جسم ايله جان اغزنيک،  
نطقىدىرى درىبەمە درمان اغزنىك،  
يرى وار جانمە پۇنخان اغزنىك.

*SÖZ - (DİL)- CAN VERƏN, YARADAN;  
AĞLADAN; ZİKR EDƏN*

Mürdəyə canlar insar eylər dilin,  
Kafü nundan yoxu var eylər dilin,  
Bülbülü aşiqi-zar eylər dilin,  
Kim ənəlhəqdə qərar eylər dilin.

N.595

مردیه جانلر انسار ايلر ديلك،  
كاف نوندان يوخو وار ايلر ديلك،  
بليلى عشقى زار ايلر ديلك،  
كيم انالحقده قرار ايلر ديلك،

### *SÖZ (NİTQ) - XALIQİN SÖZÜ; DƏLİL, SÜBUT*

Höccətullah oldu nitqin, natiq ol!

Həqqə ixlas eylə, həqqə sadıq ol!

Gər liqa hərdən umarsan, aşiq ol!

Xalıqın ləfzini gör, ondan xalıq ol!

N.595

حُجَّةُ اللَّهِ أَوْلُو نُطْقِيْكَ، نَاطِقٌ أَوْلَى!

حَقَّ الْخَلَصَنِ إِلَيْهِ، حَقَّهُ صَادِقٌ أَوْلَى!

گَرْ لَقاً حَقَّ دَنْ اُومَارْسَكَ، عَاشِقٌ أَوْلَى!

خَالِقِيْكَ لَفْظَنِيْ گُورُ، اُونَدَنْ حَالَقٌ أَوْلَى!

### *SÖZ (NİTQ) - ƏŞYADA GERÇƏKLƏŞƏN*

Vəchimi Allaha təslim etmişəm,

Surəti-rəhmanə təzim etmişəm,

Nitqimi əşyadə təqsim etmişəm,

Gör bu əsrarı nə təfhim etmişəm.

N.601

وَجْهِيِ اللَّهِ تَسْلِيمٌ اِيْتَمِيشُمْ،

صُورَتِي رَحْمَانَهُ تَذْيِيمٌ اِيْتَمِيشُمْ،

نَطْقَمِي اشِيَادَهُ تَقْسِيمٌ اِيْتَمِيشُمْ،

گُورُ بُو اَسْرَارِي نَهْ تَحْمَمٌ اِيْتَمِيشُمْ.

### *SÖZ (KƏLAM) - NİTQİ İLAHİ*

Cün yazıldı vəchin üzrə bavü lam,

Adəmi-xaki dürür kövneynə cam,

Sivü dü nitqi-ilahidir kəlam,

Kim ki, bildi nitq, həqq oldu təmam

N.602

چُون يازيلدي وچييك اوزره با وي لام،

آلم خاکي درور كونينه جام،

سي وي دو نطق الهي در كلام،

كم كه، بيلدي نطق، حق اولدي تمام.

### *SÖZ (DİL) - KƏSƏR, KƏSİCİ VASİTƏ*

Necə kim öğüt verirəm dilə mən,

Kim, cəhanı yerdan özgə diləmən,

Gər dilim, yar, qeyrinə meyl eyləsə,

Öz dilim ilə dilimni diləmən.

N.606

نجه كيم اوقوت وريرم ديله من،

كم جهانى ياردن اوزكه ديله من،

گر ديلم وار غيرينه ميل ايسنه،

اورز ديليم ايله دلمени ديله من.

## *SÖZ - HƏQ SÖZÜ; HƏQİQƏT*

\*Qazılər fitva verib həq sözə batıl dedilər,  
Küfrü tərk edib imanə gəlməyə ar etilər  
N.619

فاظلر فتوی ویریب حق سوزه باطل بیدار،  
کوفری ترک ایدیب امانه گلمیه آر اندیلر.

## *SÖZ - DASTAN, RƏVAYƏT*

\*Həq mənə söylə dedi, əmr etdi, mən də söylədim,  
Sözümü dastan edib aləmdə təkrar etdilər.  
N.619

حق منه سویله دیدی، امر اتدی، من ده سویله‌ام،  
سوزومو دستان ایدیب عالمده تکرار اندیلر.

## *SÖZ - KİTABIN FƏSLİ, HİSSƏ*

\*Şərh əger qılsam cəmalın dəftərindən bir vərəq,  
Hər sözüm min fəsl olur, hər fəsl yüz min bablər.  
N.622

شرح لگر قیلسن جمالین دفتریندک بیر ورق،  
هر سوزوم مین فصل اولور، هر فصل بور مین بايلر.

\*Bu işaret ilə verilən beytlərin Nəsimiyə məxsus olması mübahisəlidir

## *SÖZ - NİTQ, HAQQIN NİTOĞI*

\*Nitqi-əşya natiqi-hədqir özü,  
Söyləyen kənduya kəndudur sözü.

N.624

نطق اشیا ناطق حقدار اوزو،  
سویلین کندویه کندوور سوزو.

## *SÖZ - ÖZ ZATINI BƏYAN EDƏN*

\*Söz olubdur kəndü söz söylər əyan,  
Kəndu kəndü zatini eylər bəyan.

N.624

سوز اولوبدر کندو سوز سویلر عیان،  
کندو کندو ذاتینی ایلر بیان.

## *SÖZ - CƏNNƏT ƏHLİNİN DİLİ*

\*Neyləsin, bilməz o şəhrin yolunu,  
Anlamaz ol əhli-cənnət dilini.

N.625

نیلسین بیلمز او شهرین يولنو  
آنکلمز اول اهل جنت دیلینی.

### *SÖZ - YARADILMIŞIN ADI*

\*Hər yaradılmışın əslı sən özün,  
Anlar isən rəmzini usbu sözün.

N.627

هر يارادىلمىشىنگ اصلى سىن اوزۇن،  
اڭلار ايسك رمزينى اوشبو سوزۇن.

### *SÖZ - VƏDƏ; SƏDAQƏT; ƏYAN*

\*Sadiqülvəd mübindir sözlərim,  
Görünür əşya üzündə gözlərim.

N.627

صادق الوعد مبين در سوزلريم،  
گورونر اشيا اوزىنده گوزلريم.

### *SÖZ - KUN! OLI DÜNYANIN YARANMASI*

\*Nitqü zatimda əyan oldu cahan,  
Sözlərimdən kafü nundur ləməkan.

N.627

نطق داتىمەدە عيان اولدى جەھان،  
سوز لرمدن كاف و نوندر لامكان.

### *SÖZ - SAVAD, YAZI-POZU*

\*Gel bu şəhrin sözlərinə tut qulaq,  
Ta biləsen kim, nədir bu qara-ağ.

N.629

گل بو شهرىك سوزلرينه توت قولاق،  
تا بىلسىك كيم ته دير بو قارااغ.

### *SÖZ - KƏLAM; NİCAT TAPANLARIN BİLDİYİ*

\*Bu məqamı həq bilən hacı bilir,  
Bu kəlami firqeyi-naci bilir.

N.629

بو مقامى حق بىلن حاجى بىلر،  
بو كلامى فيرقە اي ناجى بىلر.

### *SÖZ - HAQQIN ƏLAMƏTLƏRİ*

\*Həq-təalanın sıfatıdır bular,  
Kəndunun nitqində zatıdır bular

N.630

حق تعالى نىك صفاتىدر بولار،  
كىندونون نطقىنде ذاتىدر بولار.

### *SÖZ - DİL-HƏQ KƏLAMI*

\*Həq kəlamıdır bunların dilləri,  
Hər nəyə sunsa, irişir əlləri.

N.630

حق کلامیدر بونلاریک دیلاری،  
هر نیه سونسە، ایرشیر الرى.

### *SÖZ - NİTQ-YARADANIN MAHİYYƏTİ*

\*Nitqi-heyyi-zati-yəzdandır bular,  
Nuri-ərşü vəchi-rəhməndir bular.

N.629

نطق حبی ذاتی یزداندیر بولار،  
نور عرش وجه رحماندیر بولار.

### *SÖZ(NİTQ) - ƏBƏDİ, DAIMI; ƏSLİ OLAN*

\*Həm sıfətdə zati-qaimdir bular,  
Ölməz, itməz nitqi-daimdir bular.

N.631

هم صفتده ذات قديمider بولار،  
اولمز، ايتمز نطق دائمدر بولار.

### *SÖZ - QUŞ DİLİ, SİRLİ DİL*

\*Oxu bulardan, bəri gəl, quş dilin,  
Həll edəsən ta ki, nəfsin müşkilin.

N.631

اخو بولاردن، بري گل، قوش نيلك،  
حل ايتسك تا كه، نفسيك مشكليك.

### *SÖZ - GÜMANSIZ*

\*Cümle bunlar qəbzi bəstində həman  
Dərc olubdur, bu sözə yoxdur güman

N.632

جمله بونلار قىزى بستىدە همان،  
درج اولىدر يو سوزه يو خدر گمان.

### *SÖZ - PEYĞƏMBƏRİN DİLİ*

\*Yəni otuz iki min peyğəmbərin  
Dillərini anlagıl sən bunların.

N.632

يعنى اوتوز اىكى مين پىغمېرىن،  
دلارىنى آنكلقىلىق مىن بونلارىن.

*SÖZ - BİXƏBƏRLƏRİN ANLAMADIĞI,  
ƏŞYANIN TƏCƏSSÜM OLDUĞU DİL*

\*Bunların nitqində əşya sərbəsər,  
Qərq olubdur, anlamaz hər bixəbər.

N.633

بونلارين نطبقينده اشيا سربس،  
غرق اولويدير، آنگلمر هر بيخير.

*SÖZ - ALLAH NİTQİ*

\*Nitqi-həqdir çü bunların sözləri,  
Vəhyü bürhandır təmamət özləri.

N.633

نطق حقير چو بونلاريك سوزلري،  
وحي و برهانير تمامت اوزلري.

*SÖZ - DİL, İNSAN OĞLUNUN DİLİ*

\*Bunların dilin bilənlər adəmi,  
Adəm odur kim, bilibdir bu dəmi

N.633

بونلارين دileyik بيلنلار آدمي،  
آنم اولور كيم، بيلبدر بو دمي.

*SÖZ - NİTQ, ÖZÜNÜ DƏYƏRLƏNDİRƏMƏ  
VASİTƏSİ*

\*Görər ol üz içrə üzər üzünü,  
Nitqu can içində gözlər özünü.

N.634

گورر اول اوز ايچره اوزلر اوزونو،  
نطق و جان ايچينده گوزلر اوزونو.

*SÖZ - (NİTQ)NUR*

\*Nitqi-can olur tamam, ey nitqi-can,  
Küfrü gedər, kəndü nur olur həman.

N.634

نطق و جان اولور تمام، اي نطق جان،  
کفرو گنر، کندو نور اولور همان.

*SÖZ - DİL-HƏQQİN ƏLAMƏTİ*

\*Ey Nəsimi, həq-təala səndədir,  
Həm sıfati dildə, zati candədir.

N.634

اي نسيمي حق تعالى سنه در،  
هم صفاتي ديلده، ذاتي جانده در.

### *SÖZ - NİTQ-İSRAFİLİN SURUNDAN SONRA SUAL-CAVAB*

\*Təvahhüm Əzrail, fəhmim Mikail  
Ki, İsrafildürür nitqi-zəbanum.

N.637

توهم عزراًئيل، فهيم مكائيل،  
كه، اسرافيل دورور نطق زيانم.

### *SÖZ - DİL-MÜRSÖL (PEYĞƏMBƏR) DİLİ; GİZLİ SİR*

\*Xirəddir Cəbrail, Mürsəl dilimiz,  
Könül içərə ürür razi-nihanum

N.637

خردیر جبرائیل، مرسل دلیمز،  
کوئل اچره دورور راز نهانیم.

### *SÖZ - (KƏLAM)-28 HƏRF*

\*Kəlami iyzədi z'an nazir oldu  
Ki, bistü həst ol hərfi-zəbanim.

N.637

کلام ایزدی زان ناظر اولدو  
keh، بیست و هشت اول حرف زيانیم.

### *SÖZ - QURAN KƏLAMI*

\*Çün Nəsimidir bu gün Qurani-natiq Fəzl ilə,  
Sirri-yəzdan, nuri-sübhan, qövli-Quran oldu faş.  
N.643

چون نسمى در بو گون قران ناطق فضل ايله،  
سرى يزدان نور سبحان قول قران اولدو فاش.

### *SÖZ - ULU BƏYAN*

\*Qamu yerlərdə bulundum, qamu sözlərdə  
bilindim

Qamu pərdədə çalındım, bu ulu bəyanə  
galdım

N.644

قامو يرلرده يولندام قامو سوزارده بيلانديم،  
قامو پرده ده چالينديم، بو اولو بيانه گلديم.

### *SÖZ (DİL) - YALAN; YALANÇI*

\*Dil bazarçısı yalandır, varmazam bazarinə,  
Gerçək olmaz əgridil, inanmazam iqrarinə.

N.370

ديل بازارچي سى، يالاندر، وارمزم بازرينه،  
گرچك اولمز اگرى ديل، اينانزم اقرارينه.

\* \* \*

\*Sadiq oldur dilini könlü ilə bir eyləyə,  
Əgrı dildən nəsnə gəlməz, durmuşam inkarınə.  
N.370

صادق اولدر دیلنی کونکلو ایله بیر ایله یه،  
اگری دلدن نسنه گلمز، دورموشام انکارینه.

### *SÖZ - GÖYÜN SÜTUNU; DÜNYA EVİNİN XİDMƏTÇİSİ*

\*Söyləyən hər natiqin dilində məndən özgə yox,  
Səqfi mərfuin əsası, beytinin məmuriyəm.

N.420  
سویلیک هر ناطقیک دلندə مدنن اوزکه يوخ،  
سقف مرفوغین اساسی، بیتینک معموریم.

### *SÖZ - NİTQ; HƏR YERDƏ GÖRÜNƏN*

\*Nitq ilə sövtəm, əzəldən ta əbəd həm  
qüvvətəm,  
Nazirəm hər yerdə, həm hazırların  
məhzuriyəm.

N.420

نطق ایله صوتم، ازلدن تا ابد هم قوتم،  
ناظرم هر بردə، هم حاضرلرین محظوریم.

### *SÖZ - KƏLAM-VƏHY; QİYAMƏTƏ ÇAĞIRIŞ*

\*Həm kəlaməm, həm mələk, həm vəhy, həm  
Ruhül-qüdüs,  
Həm hesabın saəti, həm yovmi-həşrin  
suriyəm.  
N.420

هم کلامم، هم ملک، هم وحی، هم روح القدس،  
هم حسابین ساعتی، هم یوم حشرین صوریم.

### *KƏLAM - HƏRFLƏR; KİTAB; MÜSAHİB; İŞARƏ*

\*Həm hürufəm, həm kitabəm, həm kəlaməm, həm  
kəlim,  
Fəthənin mənsubiyəm, həm kəsrənin məcruriyəm  
N.422

هم حروف، هم کتاب، هم کلام، هم کلیم،  
فاتحه نین منسوبیم، هم کسره نین مجروریم.



## «Dinləgil bū sözü ki, candır söz» və yaxud

natiqə əvəzi

Nəzəriyyə kitablarında ədəbiyyata verilən məşhur tərif belədir: «Bədii ədəbiyyat həyatı obrazlarla eks etdirən söz sənətidir». Ədəbiyyatı digər incəsənat növlərində fərqləndirən məhz söz sənəti olmasıdır. Hər bir sənətkarın, qələm sahibinin yartamış olduğu sənət əsərlərinin keyfiyyəti də onun sözdən necə istifadə etməsi, onu necə mənalandırması ilə şartlanır. İstər xalq deyimlərində, istər müqəddəs kitabımız «Qurani-Kərim»də və Məhəmməd peyğəmberin hədisi-şəriflərində, istərsə da klassiklərimizin əsərlərində söz haqqında çoxlu sayda bir-birindən gəzəl və bənzərsiz fikirlər, rəngarəng epitet və təşbehlər vardır. Əsl sənətkar, həqiqi qələm sahibi həm də söz vurğunu, söz aşiqidir. Söz Allah-taalanın yaratmış olduğu bəşər övladına göylərdən endirdiyi ən böyük nemətdir. Bu baxımdan Məhəmməd peyğəmberin «Ərşin altında Allahın xəzinələri vardır ki, şairlərin dili bu xəzinənin açarıdır» kəlamı heç də təsadüfi deyildir. Yaxud –

Sözə xar baxmaq olmaz; hər bir söz  
Ərşəndir, gəlib hədiyyə biza.  
Qəlbimiz meyl edir həmişə ona,  
Çünki söz nazıl oldu qəlbimizə.

- deyən Füzuli «Qəsidiələr divanı»-nın dibaçasında yazardı: «Mən ... aləm sədəfinde insandan qiyməti gövər görmediim və insan gövəhrində sözdən qiyməti cövhər tapmadım».

Adətən, sözdən («söz gözəlindən» (Füzuli)), ona verilən dəyərdən səhbət düşəndə daha çox Füzuli yada düşür. Onun öz divanlarına yazdığı dibaçlərdən söz (kəlam) və sənət haqqındaki fikirləri, «Söz rədifi qəzəli» daha çox tanınır. Lakin filologiya elmləri namizədi Qüdsiyyə Qəmbərovanın (Məmmədova) Seyid İmadəddin Nəsiminin türk (Azərbaycan) divanından sevə-sevə seçib topladığı və tərtib etdiyi «Nəsimi şeirində sözün hikmətləri» kitabı oxuyanda Füzuli dülhasının bu sənət çeşməsindən qaynaqlandığının əyani şahidi olursan. İstər Nizami, istərsə Füzuli və digər qələm sahiblərinin söz haqqında hikmət dolu kəlamları çoxdur. Ancaq bu kitabı oxuyandan sonra belə bir qənaətə gəlirsən ki, onların heç biri sözə Nəsimi qədər epitet və təşbeh həsr etməmiş, onu coxsayılı və çoxçəsidi funksiyaları ilə geniş və hərtərəfli vəsf etməmişdir. Təsadüfi deyil ki, anadilli ədəbiyyatımızda «Söz» rədifi ilk qəzəl də Nəsiminin

qələmindən çıxmışdır. Həmin qəzəldə sözə 20-dən artıq təşbeh seçən Nəsimi sözü «can» kimi dəyərləndirir: «Dinləgil bu sözü ki, candır söz». Şair yaranışın əvvəlini və axırını da aşkar və gizli aləmləri də sözlə bağlayır; çünki söz qeybdən gələn bir hikmətdir:

Sözə bu izzü cah yetməzmi,  
K'aydalar Fəzli-qeybdandır söz.

Sözü şah, fateh adlandıran Nəsiminin özü də sanki bir fatehə çevrilmişdir. Nəsimi öz poetik qüdrəti ilə ədəbi dil tariximizdə elə oynaq və təbii şeir dili yartamışdır ki, o özü bu söz mülkünün fatehi - sultandır:

Ey Nəsimi, cahanı tutdu sözün,  
Övkənallah ki, şahi-kişvərsən.

Respublikamızın mötəbər elm məbədi sayılan Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun Nəsiminin şərəfinə olaraq onum adını daşıması da təsadüfi deyil. İnanırıq ki, məhz həmin Institutun əməkdaşı Qüdsiyyə Qəmbərovann böyük həssaslıqla Nəsiminin söz xəzinəsindən seçib sapa düzdüyü bu incilər təkcə nəsiməsevərlərə deyil, bütün sözsevərlərə qiymətli bir töhfə olacaqdır.

Ataəmi Mirzəyev  
filologiya elmləri namizədi, dosent

## XIV-XV əsr Azərbaycan ədəbi dilinin böyük Söz ustası

**XIV- XV** əsrlər Azərbaycan ədəbi dili tarixində Şeyx İmadəddin Nəsimi fəlsəfi-bədii poetik dilin üm-mansız dəryası, söz sənətinin sultani, Azərbaycan ədəbi-bədii dilinin əsasını milli zəmində quran, üçdilli klassik Şərq poeziyasında böyük çevriliş edən inqilabçı şair kimi dərin iz qoymuşdur.

Nəsiminin söz sənəti, söz zirvəsinin əsasında Ana dili durur. Nəsiminin dilində sözə verilən yüksək qiymət, onun doğma, Azərbaycan türk dilinə verilən qiymətdir. Bu baxımdan Nəsimi sözü, Nəsimi dili elə bir dəyərli gövhərdir ki, hər bir yetən onun xırıdarı ola bilməz: «*Nəsiminin sözü çün kim, bahal gövhərdir, Nə rəsmilən nə üçündür ki, satur anı bəlaş*». Vətənpərvər şair öz ana dilində gözəl, dərin məzmunlu qəzəllər yazıb yaratmaqla bu dilin şeir dili, poeziya dili kimi heç də ərəb və fars dillerindən geri qalmadığını, onun daha dərin məna kəsb etdiyini yaşadığını

dövrə, ədəbi mühitə sübüt etmişdir: «*Bu göftarın işaretü dərindir, əql ana irməz*».

Böyük şair hər bir türk sözünü, hər bir türk kəlməsini zərgər dəqiqiliyi ilə seçərək öz söz xəzinəsinin incisini, gövhərinə çevirmişdir: «*Dilimdən irdi, qələmdən töküldü kağıza dürr, Dirildi cümlə lətayif, cəvahir oldu səbat*». Bu baxımdan ədəbi-bədii sənət nümunələrində Şeyx Nəsimi böyük dilçi kimi çıxış etmişdir. Onun sözü XIV-XV əsr Azərbaycan ədəbi dilinin kamil dil nümunəsidir. Mayasını xalq dilindən alan Azərbaycan ədəbi dili Nəsiminin yaradıcılığında canlı dilin potensialından bəhrələnərək zənginləşmiş və inkişaf etmişdir: «*Sən bu Nəsiminin dilin anla, bil sözin, Kim var bu dildən özgə bir lisaniyuz*».

Şeyx Nəsimi öz dilinin vurğunu idti. Klassik şeir dilində bir qəlib kimi tez-tez işlənən mürəkkəb lügət vahidləri olan izafət tərkiblərinə şair çox zaman üslubi-poetik vasitələr kimi yanaşaraq onlara yaradıcı aspektən müraciət etmiş, izafət tərkiblərini ana dilinin qaydalarına uyğunlaşdıraraq yeni tərkiblər yaratmışlar. Məs., «*Ey əqli-nəzər, baxma bu halə, nəzər eylə*»- «*Ey nəzər əqli, gəlin şol xaki-dərgahı görün*»; «*İndi şəhadət əhliyəm, cün əqli-iman olmuşam*» - «*Vaqif olmaz sırrı-lövhidə ol iman əqli kim*», «*Əhli-tövhidin kəlamı falımı nik*»

*tutar*» - «*Hər kim ki, tövhid əhlidir, ol didü vadid əhlidir*»; «*Təsbih ilə səccadəyi ərz etmə əqli-hala kim*» - «*Sünbüllün həlt pərişan, dedilər, hal əqli*» və s. Dahi şair Azərbaycan ədəbi dilinin əreb-fars sözleri ilə ağırlaşlığı, izafət tərkibləri ilə çətin anlaşılan bir diliçənən dönməmində öz oxucusunu Nəsimi sözünün, Nəsimi dilinin şirinliyinə dəvət edir. Çünkü şair bir dəfə bu dilin ləzzətini, dadını bilən kimsənin qənd ilə nabatı özünə səcdəgah seçəseyindən əmin idi:

*Bu gün Nəsimi sözünün həlavətinə irən  
Həzar səcəd qılır tuti birlə qəndü nəbat.*

Məhz belə bir şəraitdə xalq dilinə yaxınlaşmaq, onu tərənnüm etmək üçün dahi şair ümum-xalq dilinin incəliklərinə baş vurur, onun məna yolunu müəyyənləşdirir:

*Çünki Nəsimi sözlərin əqli-məani yey bilir,  
Kim bu təriqi-məniyi bilmədi, bilmədi lügət.*

Ölməz şairin sənəti sözün qüdrətinə, sözün gözəlliyyinə böyük bir heyranlıqdır. O, sözü, kəلامı, dili hər şeydən uca tutaraq yaradıcılığında

onu can verən, yaradan məqamınadək yüksəltmişdir. Məhz bu baxımdan filologiya elmləri namizədi Qüdsiyyə Qəmərovanın (Məmmədova) dahi söz ustası Şeyx Nəsiminin *Söz* aləminə seyahəti müəllisin böyük sənətkarın söz sənətinə vurğunluğunun, pərəstişinin təzahürüdür. O, Şeyx Nəsimi sözünün qüdrətinin işğunda tərtib etdiyi seçmələri geniş oxucu kütłəsinə təqdim edərək Nəsiminin sözlə bağlı fikir dünyasının yalnız zahi ri deyil, dərin məna qatlarını da açmağa nail ola bilmişdir.

Gülarə Əmirova  
filologiya elmləri namizədi



## Lügət

Abi -heyvan- dirilik suyu

Ayat - əlamət,nişan; Quran sürələrindəki cümlələrdən biri

Aydır - deyr

Afaq - üfüqlər;aləm,dünyagörüş dairəsi,mənzərə ..

Bab - fəsil

Batin - iç dünya,daxili aləm

Beyyinat - aydın dəlillər,sübütlar

Balaş - ucuz

Bigiran - yüngül;asan;ucuz

Bürhan - sübut, dəlil

Çar ənasır - 4 tünsür;su,od,torpaq,yel

Damu - cəhənnəm

Dana - bilici,alim

Darüssəlam - dinclik evi

Dəstur - vəzir;adət,dəb;qanun kitabı;icazə; əmr; resept

Dəvət - mürəkkəbqabı

Dürri - Ədən-behişt,cənnət

Dürr - şahivar-şaha layiq inci

Əbcəd - əlifba,burada savad

Əbkəm - lal

Ədəm - yoxluq,heçlik

Ədvan - dövrlər

Əflak - göylər

Əhli-dil - könül həmdəmi

Əlfaz - sözlər

Ənfus - xalqlar,camaat

Əssəhh - daha doğrusu, ən sağlam

Ərz - dünya

Ərkani-cəhat - cəhətlərin cəmi

Ərşü-kürsi - göy taxtı

Əzuə-bikə - Sənə sığınram !

Əzim - böyük,ulu,ali,yüksək,əhəmiyyətli

Fail - işləyən,məc: Allah

Fel - iş,hərəkət,əməl;həqiqət,gerçəklilik;fitnə;fəsad

Fəhm etmək - anlamaq

Fatəbəriķə - Mübarək olsun! Mərhəba olsun!

Fəthi-bab - qapı açma, həll etmək

Firqeyi-naci - nicat tapanlar

Fiz zülmət - zülmətdə

Göftar - söhbət

Gümrah - yolunu azmaq (məc)

Hədid - dəmir

Hədis - burada söz,rəvayət,hadisə,xəbər,kəlam

Həsud - paxıl

Həşrū-nəşr - qiymət günü dirilmə

Xirəd - ağıl, fikir, huş

Xülbqi-həsən - gözəl xasiyyətli

İbarət - ifadə;cümə;söz

İqrar - qərarlaşdırma,ifadə etmə,təsdiq etmə

İstimai - dinləmə,eşitmə,qulaq asma

İrmək - çatmaq,yetişmək

İrfan - bilmə, xəbərdar, olma

İşarat - barmaq,göz-qas ilə göstərmə;əlamət,nişan

İzzət - qiymət,qədr,şərəf;qüdrət,qüvvə

İzzü-cah - izzət,əzəmət,şan,ləyaqət

Kar - iş

Kefaf - vəsait

Kəlamullah - Allah ilə danışan,Musa peyğəmbərin  
ləqəbi

Kəndi - öz

Kilk - qələm

Kişi - adam,insan

Kövneyn - iki dünya

Kun-fi qübur - axırət,məşhər

Küntü-kənz

Küpə - sırga

Qayımməqam - birinin yerinə keçən; inzibati  
məmər

Qayğu – qorxu  
Qırı – qar-məs:yazı-pozu,savad.  
Ləfzi – şəkerbar, burada şirin söz  
Lətayif – zərif, incə  
Lisan – dil  
Lölöyi-şəhvar – inci,dürr  
Merac – Məhəmməd peyğəmbərin göyə səyahəti  
Məhzur - qorxu, çəkimmə  
Midad – karandaş  
Mübən - aydın, aşkar  
Mülazimat - tərəfdarlıq  
Münkir – inkar edən,danan,inanmayan  
Müstəəan – sığınma yeri  
Mürdə - ölü  
Müşrik – Allaha şərik olan  
Mütəbiət - tabelilik; müqabillik  
Nazılı-münzil – Allah tərəfindən göndərilən  
Nəfxeyi-sur – İsrafilin qiyamət günü suru çalması  
Nəsənə - sey  
Nihan – gizli  
Nitqüllah – nitqi yaradan,məc:Allah  
Nöh asiman – doqquz planet  
Övkənallah – Allah köməyin olsun!  
Rövzə - mərsiye; bağça, behişt  
Payan – son,axır,nəhayət;uc,kənar  
Pənd – nəsihət.

Pir – qoca  
Rayigan – müftə,ucuz  
Rəhiq – çox saxlanılmış şərab  
Ruhi-quds – müqəddəs ruh  
Sail – yoxsul  
Səbat – sözündən dönməmək;mətanət;sabit olmaq  
Sərraf - başa düşən  
Şəş cəhət – altı cəhət  
Şəkəristan – şəker qamışı tarlası  
Təfhim □ anlatma  
Təqdir - bəyənmə  
Təqsim - bölmə  
Təşnə olmaq – susamaq  
Tətəbbö – öyrənmə;tətqiq etmə; mütaliə;izləmə  
Tülü – günsün doğması;zahir olma  
Uçmaq – cənnət,behişt  
Üstüva –dırək,sütun; möhkəm,qüvvətli;sağlam  
Ümqü – dərinlik  
Ümmül – kitab – Qurannın ilk nüsxəsi  
Ya kəfuhə –Ey hadi olan,sənə sığınırıam!  
Yəzdan – Allah,Tanrı  
Zəban – dil  
Zində olmaq – diri olmaq  
Zülficar – qılınc, İmam Əlinin qılıncına  
verilən ad

**«Elm və Təhsil» nəşriyyatının direktoru:  
professor Nadir MƏMMƏDLİ**

*Kompiuter dizayneri: Tural Əhmədov  
Texniki redaktor: Rövşan Nizamlıqızı  
Səhifələyici: Vüsalə Mirzayeva  
Montajçı: Rəsim Hacıyev  
Operator çapçı: Elşad Hacıyev*

*Yığınmağa verilmiş 11.10.2009.  
Çapı imzalanmış 28.10.2009.  
Şərti çap vərəqi 6,5. Sifariş № 581  
Kağız formatı 60x84 1/32. Tiraj 56..*

---

Kitab «Elm və Təhsil» nəşriyyat-poligrafiya  
mühəssinindən səhifələnib çap olunmuşdur.

E-mail: [elm\\_ve\\_tehsil@box.az](mailto:elm_ve_tehsil@box.az)

Tel: 497-16-32; 050-311-41-89

Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.



Qudsiyə Gulhuseyn qızı Qəmərova 1991-ci ilde Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1991-95-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının aspiranti olmuşdur.

Filologiya elmləri namizədidir. Nəsiminin dili və

Azərbaycan sözçüləri (2004-ü il) monografiyasının müəllifidir.

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilgülük İnstytutunun elmi rəməkdaşıdır.